

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS


Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nö 206 (5678) 31 oktyabr 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycan dünyada humanitar dialoqun həyata keçirildiyi ölkədir

İlham Əliyev: "Biz öz milli, dini ənənələrimizə çox bağlıyız, sadıqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır"



Səh → 3

Prezident İlham Əliyev
İsveçrənin dövlət katibini
qəbul edib



2

Azərbaycan, Türkiye və İran
xarici işlər nazirlərinin
İstanbulda üçtərəflı
görüşü olub



4

Siyavuş Novruzov: "Vəkillik
fəaliyyəti ilə bağlı qanunlar
sadələşdirilməlidir"



4

Bahar Muradova: "İnsan
alverinə və qacaqmalçılığa
qarşı mübarizə
gücləndirilməlidir"



4

Naxçıvan Qarnizonu
qoşunlarının birgə təlimi
keçirilib



6

Aleksandr Xramçixin:
"Amerika silahı almaq
Yerevana baha başa gələr"



10

7

"Aslan İsmayılovun
təriyəsizliyinə son
qoyulmalıdır"



7

Rəsul Quliyev
Fransa senatına
da xəyanət etdi



16

Ronaldu
"Instagram"da ən
populyar insandır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Türkmenistan Respublikası Nazirlər Kabinetinin sədrinin müavini Memmetxan Çakiyevi qəbul edib.

AZƏRTAC xəber verir ki, Prezident İlham Əliyev qeyd etdi ki, dövlət başçılarının qarşılıqlı səfərləri, eləcə də beynəlxalq tədbirlər çerçivəsində mütəmadi görüşləri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, müvafiq strukturların rəhbərlərinin görüşləri də əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verir. Prezident İlham Əliyev bu yaxınlarda Türkmenistan Nazirlər Kabinetin sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizin müxtəlif aspektlerinin müzakirə edildiyini dedi. Dövlətimizin başçısı Türkmenistan Nazirlər Kabinetin sədrinin müavini Memmetxan Çakiyevin böyük nümayənde heyati ilə ölkəmizə səfərindən məmənluğunu ifade etdi, bu səfərin dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi işinə öz töhfəsinə verəcəyinə əminliyini bildirdi.

Memmetxan Çakiyev, ilk növbədə, Türkmenistan Prezidenti

Azərbaycan ilə Türkmenistan arasında əlaqələr genişlənir

Prezident İlham Əliyev Türkmenistan Nazirlər Kabinetin sədrinin müavini qəbul edib



Qurbanqulu Berdimehəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırıldı. O, hökumətlərarası səviyyədə birgə fəaliyyətin həyata keçirilməsi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyev minnətdarlığını bildirdi.

Görüşdə ölkələrimizin əlverişli coğrafi mövqedə yerləşməsinin önemi qeyd olundu, həm Azərbaycanda, həm də Türkmenistanda ən müasir nəqliyyat infrastrukturunun yaradıldığı vurğulanaraq nəqliyyat, tranzit, logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirildi, ölkələrimizin ixracat imkanları və tranzit yüklerin daşınması ilə bağlı məsələlər etrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Türkmenistan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qurbanqulu Berdimehəmmədova çatdırmağı xahiş etdi.

"Azərbaycan ilə Mərakeş Krallığı arasında münasibətlər yaxşı inkişaf edir"

Prezident İlham Əliyev Mərakeşin inzibati islahatlar və dövlət qulluğu nazırını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdulkaderi qəbul edib.

AZƏRTAC xəber verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Mərakeş Krallığında münasibətlərin yaxşı inkişaf etdirilməsini bildirərək, ölkələrimizin beynəlxalq təşkilatlar çerçivəsində həmişə bir-birini dəsteklədiyini vurğuladı. İqtisadi, regional inkişaf sahələrində də yaxşı nəticələrin olmasının zəruriliyini qeyd edən Prezident İlham Əliyev Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdulkaderin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrə müsbət təsir göstərəcəyinə və ölkəmiz haqqında daha ətraflı məlumat alması işinə töhfə verəcəyinə ümidi var olduğunu bildirdi.

Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdulkader qeyd etdi ki, Azərbaycan Prezidenti ilə görüşü ölkələrimiz arasında mövcud olan gözəl münasibətlərin daha da inkişaf etdirilməsinin yaxşı bir nümunəsidir və siyasi iradənin təzahüründür. Ölkəsinin də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən Məhəmməd bin Abdulkader bildirdi ki, Azərbaycan Prezidentinin səyləri və rəhbərliyi sayəsində ölkəmiz davamlı inkişafə nail olub və Azərbaycanın əlde etdiyi nailiyyətlər Mərakeş Krallığı VI Məhəmməd və Mərakeş xalqı tərəfindən böyük iftixarla qəbul olunur. Qonaq, eyni zamanda, dünya əhəmiyyətli mühüm tədbirlərin, o cümlədən Bakı Humanitar Forumu, Avropa Oyunları, Avroviziya mahnı müsabiqəsi, İslam Həmrəyliyi Oyunlarının Azərbaycan-də uğurla keçirilməsi münasibətlə Prezident İlham Əliyevə təbriklərini çatdırıldı.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Mərakeş Krallığı arasında imzalanmış Memorandum ehəmiyyətindən danışıldı, Azərbaycanın bu sahəde təcrübəsinin Mərakeşdə tətbiq olunmasına önemi qeyd olundu. Söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı tarixə malik olduğu vurğulandı, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd edildi.

Məhəmməd bin Abdulkader bildirdi ki, Azərbaycan Mərakeşin ərazi bütövülüyünü dəsteklədiyi kimi, öz növbəsində, Mərakeş də Azərbaycanın ərazi bütövülüyünü dəstekləyir.



Prezident İlham Əliyev İsveçrənin dövlət katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da İsveçrə Konfederasiyasının təhsil, araştırma və innovasiya üzrə dövlət katibi Mauro Dell'Amrogionu qəbul edib.

AZƏRTAC xəber verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahələri əhatə etməsindən məmənluğunu bildirərək qeyd etdi ki, əger əvvəllər iqtisadi əlaqələr enerji, investisiya, tikinti materialları sahələrində inkişaf edirdi, hazırda tərəflər əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsində maraqlıdır.

İsveçrə Konfederasiyasının federal müşaviri, iqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammanın ölkəmizə builkli səfərinin uğurla keçidiyi vurğulayan Prezident İlham Əliyev Mauro Dell'Amrogionun Azərbaycana bu səfərinin də əlaqələrimizin inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Təhsil, innovasiya istiqamətlərinin ölkəmiz üçün prioritət təşkil etdirilməsi deyən Prezident İlham Əliyev bu baxımdan dünən Şəki şəhərində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 15-ci mərkəzinin açılışında iştirak etməsini məmənluqla qeyd etdi.

İsveçrənin texnologiyalar sahəsində çox yaxşı təcrübə qazandığını vurğulayan Prezident İlham Əliyev bu sahədə də əlaqələrimizin inkişafı üçün yaxşı imkanların olduğunu dedi.

İsveçrə Konfederasiyasının təhsil, araştırma və innovasiya üzrə dövlət katibi Mauro Dell'Amrogio ölkəmizdə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verərək Təhsil Nazirliyində ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığı dair Saziş imzaladıqlarını və ADA Universitetində olduqlarını məmənluqla qeyd etdi. O, bu səfəri çerçivəsində Azərbaycan-Fransız Universitetində (UFAZ) mühəzirəsi zamanı da elm və təhsil sahələrinin inkişafının və bu sahədə əməkdaşlığın önemi barədə danışdığını dedi. Turizm sahəsində əməkdaşlığı toxunan Mauro Dell'Amrogio Isveçrə Turizm Təşkilatı ilə Azərbaycan Turizm Agentliyi arasında imzalanan Sazişin mühüm əhəmiyyət daşıdığını vurğuladı, bu sahədə əməkdaşlığın genişləndirilməsində ölkələrimiz arasında birbaşa aviareyslərin açılmasına önemi qeyd etdi. Görüşdə iqtisadiyyat, turizm, təhsil, o cümlədən peşə təhsili sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan dünyada humanitar dialoqun həyata keçirildiyi ölkədir

İlham Əliyev: "Biz öz milli, dini ənənələrimizə çox bağlıyız, sadıqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır"

Paytaxt Bakıda daha bir beynəlxalq tədbir VI Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. "Yeni dünya və yeni insan formalaşdırmaq: yaradıcılıq və insan inkişafı" mövzusunda keçirilən forumda təhsil və maarif sistemlərinin təkmilləşdirilməsinə, mədəniyyətin və incəsənətin dəstəklənməsinə, informasiya təhlükəsizliyinin təminatına, intellektual mülkiyyətin müdafiəsinə və digər aktual məsələlərə dair ətraflı diskussiyalar aparıldı.

Təbii ki, Bakının dünyada humanitar dialoqun həyata keçirildiyi paytaxta çevrilmesi də təsadüfi hal deyildi. Artıq altıncı dəfədir ki, Azərbaycanın paytaxtında baş tutan forumda 90-dan çox ölkənin nümayəndəlerinin toplaşması və ölkənin sivilizasiya, mədəniyyətlərarası, milletlərarası və dinlərarası münasibətlərin inkişafına dair dünya miqyasında dialoqun tərəqqisi üçün ən əhəmiyyətli məkanlardan birinə çevriləməsi dövlət başçısının həyata keçirdiyi daxili xarici siyasetin məntiqidir.

VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxladı. Dünyanı vahid məkan və bütün bəşriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha müterəqqi və aktual müzakirələr aparmağa imkan vermiş oldu. İki gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dirləndildi və bu müzakirələrdə bəşriyyəti narahat edən aktual məsələlərin həlli yolları araşdırıldı.

Azərbaycan Prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumun açılış mərasimində çıxışında vurğuladığı kimi, forumda müzakirə ediləcək məsələlər gələcək humanitar əməkdaşlıq üçün çox önemli olacaq, xaricdən gələn qonaqlar forumun işinə çox böyük töhfə verəcəklər: "Humanitar məsələlərin müzakirəsi çox önemlidir. Çünkü biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önem verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığı dair bir çox mətbəər beynəlxalq tədbirlər keçirilmişdir".

İslam Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına üzv olan Azərbaycan sivilizasiyalararası dialoq öz töhfəsini verir. Ölkəmizdə tərəiximizə, mədəniyyətimizə, adət-ənənələrimizə medəniyyət və incəsənət nümunələrimizə Azərbaycan Prezidenti İlham Əliyev tərəfində ayrılan diqqətin bariz nümunəsidir ki, bu gün Azərbaycan müasirliklə tarixiliyin vəhdətinə dünyadan diqqətini cəlb edir. Bu gün ölkəmizdə müxtəlif xalqların



sülh və əmin-amanlıq şəraitində yaşaması Azərbaycanda multikulturalizmin və tolerantlığın nümunəsidir. Bu siyasetin bu gün də döлtimizdə davam etdirildiyin qeyd edən ölkə Prezidenti İlham Əliyev Azərbaycanda bu istiqamətdə dövlət siyasetinin çox səməralı olduğunu və gözel nəticələre getirib çıxardığını vurğulayıb: "Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndəleri Azərbaycanda hemiçərənən rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndəleri üçün doğma diyar, doğma məkan olmuşdur".

Ənənəvi dinlərin məbədlerinin katolik, pravoslav kilsələrinin, si-naqoqların bərpası və tikintisinin Azərbaycan reallıqları olduğunu qeyd edən dövlət başçısı Azərbaycanda multikulturalizmin dövlət siyaseti olduğunu iştirakçıların diqqətine çatdırıb: "Biz öz milli, dini ənənələrimizə çox bağlıyız, sadıqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Dəyə bilərem ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulub. Eyni zamanda, biz dünyaya açıq. Qeyd etdiyim kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status, artıq dünya birliliyi tərəfindən tanınır".

Iştirakçılar Azərbaycandakı iqtisadi inkişaf, tolerantlıq barədə geniş məlumatlar elde etdilər və bir daha Azərbaycanın tolerantlıq modelinin dünyaya təqdimində böyük rol oynamış oldular.

Forumda müzakirə olunan məsələlərdən biri də təhsilə bağlı idi. Hələ 15 il əvvəl Azərbaycan Prezi-

denti İlham Əliyev ölkənin əsas siyasi kursunun ifadəsi kimi "Neft kapitalını insan kapitalına çevirməliyik" strategiyasını irəli sürmüşdür. Müasir şəraitdə intellektual insan potensialının inkişafı Azərbaycan üçün təkcə elmi aspektən deyil, bütövlükdə, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Təbii ki, təhsil almaq dinindən və irqindən asılı olmayıaraq, hər bir insanın hüququqdur. Amma təsəsüflə də olsa, qeyd edək ki, bu gün dünyada, 260 milyon uşaq hələ de ibtidai məktəbə getmir. Ekspertlərin qənaətinə görə, belə olarsa, 2030-cu ildək bu göstərici 800 milyona çata bilər. Bir çox ölkələrdə uşaqların təhsil almamasının səbəbləri, munaqışlər, yoxsulluq və digər xoşagəlməz hallardır. Azərbaycanda isə təhsil sisteminin maddi-texniki bazası möhkəmlənib. Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə yüksək qayğı və diqqət göstərməsi və bu sahənin hərtərəfli inkişafını dövlət siyasetinin prioritet istiqamətlərindən biri elan etməsi son illərdə müstəqil respublikamızda təhsilin inkişafına əlverişli şərait yaradıb. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının inşası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında, ölkə başçısının fərman və sərəncamlarında əksini tapmışdır. Bu gün Azərbaycanda dünyanın ən müasir təhsil ocaqları tikilib. Hətta ən ucqar dağ kəndlərinde belə müasir tipli məktəblər istifadəye verilib. Forumda dövlət başçısı iştirakçıların diqqətinə çatdırıb ki, son 15 il ərzində 3000-dən çox məktəb tikilib və təmir edilib:

"Deməliyəm ki, Azərbaycanda cəmi 4500-dən bir qədər çox məktəb

var, onların əksər hissəsi ən yüksək standartlar səviyyəsində qurulub. Eyni zamanda, müəllim peşəsinə maraq da çox böyük dərəcədə artır. Aparılan islahatlar, o cümlədən, maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində, müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb və bu il biz bunu əyani şəkildə görmüşük. Test imtahanlarında yüksək ballar toplayan abiturientlər arasında müəllim olmaq istəyənlərin sayı bir neçə dəfə artıbdır. Yəni bu, onu göstərir ki, humanitar sahənin əsas hissələrindən biri olan təhsil sahəsinə çox böyük diqqət göstərilir və gözel nəticələr vardır".

Yüksek intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb. Azərbaycan təhsilinə yönəlmış diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcek kadrların yetişməsine doğru atılan addımlar, bize deməyə əsas verir ki, bu gün ölkəmizdə savadsızlıq, demək olar ki, sıfır bərabərdir. Dövlətimizin başçısının təhsilə göstərdiyi diqqət nəticəsində, bu sahə tamamilə yeni və keyfiyyətli mərhələyə qədəm qoyub. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşır və həyata keçirilir.

Göründüyü kimi, Azərbaycan dövləti iqtisadi islahatları dərinləşdirək, sosial sahədə uğurlar əldə edib. Hər bir ölkənin təhsil sisteminin vəziyyəti həmin ölkənin dayanıqlı ardıcıl inkişafını təmin edən amillərdənərdir. Forum təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyəti ilə yadda qaldı. Forumun Bəyannaməsi qəbul edildi.

Nəzakət ƏLƏDDİNQIZI

Rəsmi xronika

Prezident İlham Əliyev Argentina Respublikasının Buenos-Aires şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərinə fəxri adaların verilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev Natiq Nəsir oğlu Məmmədovun Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Dövlət başçısının digər Sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

* * *

Prezident İlham Əliyev, həmçinin Anar Rəhim oğlu Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev İsmayıllı Ağa Qulu oğlu Ələkbərovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Dövlət başçısının digər Sərəncamı ilə Qulu Novruz oğlu Novruзов Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib.

* * *

Prezident İlham Əliyev Asif Əzizəga oğlu Ağayevin Şamaxı Rayon icra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Dövlət başçısının digər Sərəncamı ilə A. Ağayev Beyləqan Rayon icra Hakimiyyətinin başçısı təyin edilib.

* * *

Azərbaycan Prezidenti, həmçinin Tahir Nadir oğlu Məmmədovun Şamaxı Rayon icra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev Vüqar Zeynalovun Bakı şəhəri Səbail Rayon icra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon icra Hakimiyyətinin başçısı təyin edilsin.

31 oktyabr 2018-ci il

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin İstanbulda üçtərəfli görüşü olub

Oktjabrın 30-da İstanbulda Azərbaycan, Türkiye və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü keçirilib. AZƏRTAC xəber verir ki, nazirlər Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif İstanbulun tarixi Dolmabaxça sarayında bir araya gəliblər. Görüşdə İstanbul Beyannaməsi imzalanıb.

Sonra nazirlər görüşün yekunları ilə bağlı mətbuat konfransı keçiriblər. Türkiye Cumhuriyyətinin quruluşunun 95-ci ildönümü münasibətiə açılışı olan İstanbul Hava Limanındaki mərasimdə iştirak etdiklərinə görə həmkarlarına təşəkkürün ifadə edən nazir Mövlud Çavuşoğlu üçtərəfli görüşdə qəbul olunan İstanbul Beyannaməsi barədə məlumat verdi. Nazir diqqətə çatdırıb ki, Beyannaməde Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çerçivəsində, Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll olunmasının vacibliyi, eləcə də üç ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə dair yeni yolların axarılması və s. məsələlər eksini təpib. Bundan başqa, Türkiye və İranın Bakı şəhərinin 2025-ci ildə ümumdünya sərgisine namizədiyini tam şəkildə dəstəklədiyini qeyd edən nazir əminliklə bildirib ki, Azərbaycan bu isteyinə nail olacaqdır.

İstanbul Hava Limanının açılışı münasibətiə təbriklerini çatdırıb nazir Elmar Məmmədyarov Azərbaycanın ərazi bütövlüğünü dəstəklədi. Üç ölkə arasında həyata keçirilən enerji və nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışan azərbaycanlı nazir bildirib ki, yaxın gələcəkdə Astara (İran)-Rəşt (İran) dəmir yolunun tikintisi gerçəklişərə bu, Bakı-Tbilisi-Qars, və Şimal-Cənub dəmir yolları üçün daha böyük perspektivlər yaradacaq.

Görüşün əhəmiyyəti barədə fikir və mülahizələrini bölüşən nazir Məhəmməd Cavad Zərif qeyd edib ki, ölkəsi Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn normaları çerçivəsində həlline tərefdardır. Azərbaycan, Türkiye və İran əməkdaşlıq əlaqələrinin siyasi irade nəticəsində ortaya çıxdığını deyən iranlı nazir diqqətə çatdırıb ki, münasibətlərin inkişafı bölgədə sülhə, sabitliyə və inkişafa böyük töhfədir.

Məlumatə əsasən, üçtərəfli görüş çerçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional sabitliyin və tehlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların icra vəziyyətinə dair səmərəli fikir mübadiləsi aparılıb. Nazirlər ifadə ediblər ki, tərəflər üçtərəfli əməkdaşlığın genişlənməsi, ortaq maraqların qorunması, yeni-yeni layihələr sayesində regionun inkişafına töhfələr verməkdə iradəlidir. Vurğulanıb ki, enerji, nəqliyyat və ticarət əlaqələrinin daha da inkişafı üçün növbəti görüşə qədər tərəfləri təmsil edən mütəxəssislərin birgə işləməsinə ehtiyac var. Diqqətə çatdırılıb ki, Azərbaycanın və İranın enerji mənbələri, eləcə də regionun tranzit imkanları üç ölkənin inkişafı üçün böyük potensial yaradıb. Bundan başqa, qarşılıqlı ticarət əlaqələrinin artırılması məsələsi də tərəfləri maraqlandıran ciddi məsələdir.

Nazirlər jurnalistləri maraqlandıran sualları cavablandırıblar. Razılaşmaya əsasən, VII görüş İranda təşkil olunacaq.

"Forum dünyada mühüm platforma olduğunu sübut etməkdədir"




2018-ci il bir neçə əlamətdar hadisələrə yadda qaldı. Lakin baş veren son iki mühüm hadisə ilə bağlı qeyd etmek istəyirəm ki, onlardan biri Türkiyədə Azərbaycanın "Star" Neft Emali zavodunun açılması, digər isə bir neçə gün bundan önce Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumun keçirilməsidir". SIA-nın xəbərinə görə, bunu Milli Məclisin deputati Fəzail Ağamali parlamentin dünən keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, "Star" zavodunun açılması Türkiye-Azərbaycan münasibətlərinin qorunmasına mühüm rol oynayacaq. Onun sözlərinə görə, ölkəmiz tərefindən atılan mühüm addım bir daha sübut etdi ki, Azərbaycan məqyasında Ulu Önder tərefindən əsası qoyulan və bugün Prezident İlham Əliyev tərefindən həyata keçirilən neft strategiyası çox uğurla davam etdirilir. İkinci mühüm hadisənin VI Bakı Beynəlxalq Humanitar Forumun olduğunu deyən deputat qeyd edib ki, Forum özünün keyfiyyətini nüfuzlu insanları ərafına birləşdirmek və mühüm platformaya çevirmək gətirmiş oldu: "Forum artıq dünyada mühüm platforma olduğunu sübut etməkdədir. Bu, dövlətimizin gücü, nüfuzudur. Forum ölkəmizin beynəlxalq aləmdə yerinin daha da möhkəmlənməsində ciddi hadisədir".

ABŞ mühacir karvanının qarşısını ala bilmir

ABŞ Müdafiə Nazirliyi yaxınlaşan mühacir karvanının qarşısını almaq üçün həftənin sonuna dək Meksika ilə sərhədə 5,2 min əsgər göndərmək barədə planını təsdiqleyib. SIA Interfax informasiya agentliyinə istinadla xəber verir ki, ABŞ generalı Terrens Con Oshugnessi Daxili Təhlükəsizlik Nazirliyində keçirilən mətbuat konfransında bunun başlanğıc olduğunu və sərhəddə hərbçilərin sayının daha da artırılacağını bildirib. Ötən həftə 7,2 min nəfərdən çox mühacir karvanının Meksikadan keçərək ABŞ sərhədine yaxınlaşlığı barədə məlumat yayılmışdı. Onların arasında Honduras, Salvador, Qvatemala vətəndaşları çoxluq təşkil edir. ABŞ Prezidenti Donald Tramp mühacirlərdən geri döñərək vətəndaşlıq almaq üçün qanuni şəkildə müraciət etməyi tələb edib. Xatırladaq ki, Donald Tramp oktyabrın 22-də mühacir axını səbəbindən Qvatemala, Salvador və Honduras'a yardımının həcminin azaldılacağını bildirmişdi.



Siyavuş Novruzov: "Vəkillik fəaliyyəti ilə bağlı qanunlar sadələşdirilməlidir"

Azərbaycanda vəkillik və vəkillik fəaliyyəti haqqında kifayət qədər qanunvericilik bacazası var. Vəkillərin seçilməsi ilə bağlı vəhid forma var. Lakin nümayəndəliklər ləğv edildikdən sonra vəkillik institutuna böyük ehtiyac yaranıb". SIA-nın xəberinə görə, bunu Milli Məclisin deputati Siyavuş Novruzov parlamentin dünən keçirilən plenar iclasında çıxış edərkən deyib. O bildirib ki, vəkillik fəaliyyəti ilə bağlı qanunlarda sadələşdirilmə aparılmalıdır: "Vəkillik fəaliyyətinə üz tutan gənclərə imkanlar yaradılmalıdır. Düşünürəm ki, onlar vəkil kimi prosesə cəlb edildikdən sonra püxtələşib yaxşı kadr kimi formalaşa bilərlər".



S.Novruzov çıxışında vəkillərin Milli Məclisə qanunlara edilən dəyişikliklər haqqında məlumatlandırılmasının vacibliyini qeyd edib: "Keçmişdə bununla bağlı institutlar var idisə, hazırda belə instutlar yoxdur. Milli Məclisin demək olar ki, hər iclasında İnzibati Xətalar, Mülli, Əmək Məcəllələrinə dəyişikliklər edilir. Lakin nədənə fəaliyyət göstərən vəkillər bir çox hallarda bunlardan xəbərsiz olurlar. Vəkillərin dəyişikliklərdən xəbərdar olması üçün onlara təlim keçirilməlidir. Baxırsan ki, çoxları prosedur qaydasını bilir, lakin dəyişiklikdən xəbərləri yoxdur. Biz vəkillərin dəyişikliklərə bağlı maariflənməsinə diqqət göstərməliyik". Deputat çıxışında vəzifəsini düzgün yerinə yetirmədiyinə, rüşvətxorluq və digər neqativ hallara görə səlahiyyətlərinə xitam verilən vəkillərin sonradan yenidən vəkil kimi fəaliyyətinə etirazını bildirib: "Belə şəxslərin sonradan vəkil kimi fəaliyyət göstərməsi etik qaydalarla uyğun deyil. Dündür, onlar imtahanla işə qəbul olunur. Lakin fəaliyyətində nöqsana görə işindən məhrum olunanlar yenidən vəkillik fəaliyyəti ilə məşğul olmamalıdır. Bura eyni zamanda vaxtilə hüquqları pozan hüquq müdafiəcili də daxildir. Onların ədiyyə və digər organlarda çalışması qeyr-mümkündür. Həmin şəxslər QHT-lərə Dövlət Dəstəyi Şurası tərefindən dəstək göstərilməmeli və heç bir maliyyə yardımını edilməməlidirlər. Belə şəxslər Avropa Şurasına, ayrı-ayrı strukturlara yalandan siyahılar göndərmək məşğuldurlar".

Bahar Muradova: "İnsan alverinə və qacaqmalçılığa qarşı mübarizə gücləndirilməlidir"



Azərbaycan Parlamenti insan alverinə və qacaqmalçılığa qarşı mübarizədə qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklər edib və bu sahədə çox ciddi addımlar atıb". SIA-nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə "İnsan alveri və qacaqmalçılığı coxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza" adlı konfransda deyib.

B.Muradova qeyd edib ki, Azərbaycan bu istiqamətde BMT-nin müvafiq konvensiyasına qoşulub: "Bu konvensiyanın və ondan irəli gələn protokolların üzərimizə qoşduğu öhdəliklər bizi daha ciddi əməkdaşlığa sövq edir və hesab edirəm ki, bu əməkdaşlıq həm beynəlxalq təşkilatlar çerçivəsində çox tərəflə, həm də ikitərəfli münasibətlər üçün çox faydalıdır. Parlament hər zaman bu məsələnin çox ciddi müzakirə olunduğu bir məkandır. Parlament həm regionu, həm də ölkəmizi və dünyani narahat edən məsələləri çox ciddi müzakirə edib və bundan irəli gələn qanunvericilik aktlarına əlavə və dəyişikliklər edib".

Vitse-spiker bildirib ki, bu bələya qarşı mübarizədə də gücləndirilməlidir: "Biz bu tehlükəyə qarşı ona görə əməkdaşlıq və tərəfdəşlik etməliyik ki, bu qəbildən olan cinayətlər insana qarşı cinayətlər içerisinde en qəddarı və en alçaldıcıdır. Necə ola bilər ki, müasir inkişaf seviyəsində insanlar digər qrup insanlar və yaxud da dairələr tərefindən alver hədəfinə çəvrilsin, qurbana çevrilsin, alçaldıcı rəftara məruz qalsın, dilənciliyə, itaetkarlıq məcbur edilsin?" B.Muradova əlavə edib ki, Azərbaycan regionda özünəməxsus yeri, rolu olan, həm iqtisadi cəhətdən, həm də siyasi, humanitar əlaqələrin intensivləşməsi baxımından özünü yürüdüyü siyaset nəticəsində seçilən bir ölkədir. Azərbaycan dünyani və regionu narahat edən məsələlərə öz töhfəsini verir.

Uçot dərəcəsinin dəyişdirilməsi proqnozlaşdırılan inflasiyanın hədəf intervalına uyğunluğundan asılı olacaq

Ucot dərəcəsinin gələcəkdə dəyişdirilməsi proqnozlaşdırılan inflasiyanın elan olunan hədəf intervalına uyğunluğundan asılı olacaq. AZƏRTAC xəber verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 30-da keçirdiyi mətbuat konfransında deyib.



E.Rüstəmov bildirib ki, inflasiyanın həm xərçi, həm də daxili risk amillərinin yumşalması fonda Mərkəzi Bank cari ile inflasiyanın 3-4 faiz ətrafında olacağını proqnozlaşdırır. 9 aylıq orta illik inflasiya Mərkəzi Bankın cari ile hədəf dəhlizində aşağıda formalılaşır.

Oktyabrın 30-da Milli Məclisin növbəti plenar icası keçirilib. Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov icası açıq elan edib. Qeyd edib ki, oktyabrın 30-da və noyabrın 2-də keçiriləcək icaların gündəliyinə 51 məsələ daxildir. Gündəlik təsdiqləndikdən sonra cari məsələlər müzakirə edilib.

İclasda hüquq siyaseti ve dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda təqdim edib. Bildirilib ki, normativ hüquqi aktların hazırlanmasında səmərəliyin artırılması və əvvəkliliyin təmin edilməsi məqsədi ilə qanunun 29 maddəsində kiçik dəyişiklik edilib. Sənəd səsə qoyularaq qəbul olunub.

Sonra komitə sədri Əli Hüseynli "Diplomatik xidmətə verilən töhfəyə görə" medalının və "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici keşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalının təsis edilməsi ilə eləqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə sənədləri ikinci oxunuşa təqdim edib. Hər iki sənəd səsə qoyularaq təsdiqlənib.

"Təhsil haqqında" Qanunda dəyişikliklər edilməsi barədə sənədi üçüncü oxunuşa təqdim edən elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, nəzərdə tutulan dəyişikliklər Azərbaycan Prezidentinin "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanda ali təhsil almaq üçün qrantların verilməsi haqqında" 2017-ci il 6 dekabr tarixli və "Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanda ali təhsil almaq üçün qrantların verilməsi haqqında" 2018-ci il 10 yanvar tarixli Sərəncamlarının icrası məqsədi ilə hazırlanıb. Bu Qanuna teklif olunan dəyişikliklər de səsə qoyularaq təsdiq edilib.

Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda şəhər edərək bildirib ki, Məcəlləye "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; məzmunlu 307.2.10.1-ci maddə əlavə edilir. Bildirilib ki, təqdim edilmiş layihə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli Qanununun icrası ilə eləqədardır. Dəyişikliklər səsverme yolu ilə qəbul olunub.

İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi və Gömrük məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrini üçüncü oxunuşda təqdim edib. Qeyd edib ki, məcəllələrde dəyişikliklər edilməsi haqqında qanun layihəleri "Dövlət məhkəmə ekspertizasi fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanununun icrası məqsədilə hazırlanıb. Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Ziyad Səmədzadə üçüncü oxunuşda "Banklar haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edərək bildirib ki, sənədin 57-8-ci maddəsinde nəzərdə tutulmuş hallar istisna olmaqla, bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır və fəaliyyət göstərir. Bundan əlavə, cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxs və ya fərdi sahibkara (idarəciyə) verile bilməz. Qanuna, həmçinin "bankın Audit Komitəsinin üzvlərinin təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək" məzmunlu 25.1.5-1-ci maddə əlavə ediləcək. Dəyişikliyə əsasən, bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən, habelə bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər bankın Audit Komitəsinin üzvü olma bilməz və sehmdarların Müşahidə Şurasının qərarı ilə Audit Komitəsinin üzvləri vəzi-

Milli Məclisin plenar icası keçirilib



fəsindən azad edilməlidirlər. Bundan başqa, Qanuna bir sıra texniki dəyişikliklər də ediləcək.

Ziyad Səmədzadə Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda şəhər edib. Komitə sədri Ziyad Səmədzadə "İpoteka haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, qanun laiyəsine əsasən "Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar" adlı 3-cü maddəyə "əl-barmaq izləri" sözü əlavə ediləcək. 9.4-cü maddədə isə "vətəndaşa" sözü "vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona" sözü ilə əvəzlenir.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə "Bələdiyyələrin statusu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda mesuliyyət daşıyırlar. Qeyd olunub ki, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsində qəbiristanlıqların salınması və idarə olunması məsələlərində belediyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda mesuliyyət məsələsini təmin etmək məqsədilə 4-cü maddəyə yuxarıda göstərilən dəyişikliyin edilməsi təklif olunur.

Sonra Arif Rəhimzadə "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda şəhər edib. Deyib ki, bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində yaşayış əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir. Bildirilib ki, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının qanun layihəsi "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli Qanununa uyğun olaraq hazırlanıb və yerli (bələdiyyə) büdcədə qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması məqsədilə zəruri xərclərin nəzərdə tutulmasını təsbit edir. Bu qanun layihələri də ayrı-ayrılıqla səsə qoyularaq qəbul edilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Uşaqların zərərlə informasiyadan qorunması haqqında" qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddesinin birinci hissəsinin 1-ci bəndinə uyğun olaraq, uşaqların yaşına uyğun informasiya əldə etmək

hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərlə informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Qanun layihəsi səsə qoyularaq təsdiqlənib. Milli Məclis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emomən Rahmonun Birge Bayanatını da təsdiq edib.

Ziyad Səmədzadə "Dövlət Sirri haqqında" Qanunda nəzərdə tutulan dəyişikliklər barede məlumat verib. Bildirilib ki, dövlət sirrinin mühafizəsinin o cümlədən müvafiq icra hakimiyyəti orqanında bu orqanın rəhbəri tərəfindən təşkil edilməsi məqsədilə "Dövlət Sirri haqqında" Qanunun 32-ci maddəsinə müvafiq dəyişikliklər təklif edilir. Qanun layihəsi səsverme yolu ilə qəbul olunub.

İclasda Mülki Prosesual, İnzibati Xətalar və Cəzaların icrası məcəllələrində, "Avtomobil yolları haqqında", "Yerli (bələdiyyə) vergiler və ödənişlər haqqında", "Həbs yeriində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunlarda, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmetkeçmə haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri də nəzərdən keçirilib. Bütün dəyişikliklər ayrı-ayrılıqla səsə qoyularaq qəbul edilib.

Ziyad Səmədzadə "Dövlət Borcu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirilib ki, dəyişikliyə əsasən sənədin 11.7-ci maddəsi yeni redaksiyada veriləcək. Bu sənəd də səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

Birinci oxunuşda Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsində ediləcək dəyişiklikləri təqdim edən Əli Hüseynli bildirib ki, hazırda mövcud olan veziyətə görə Azərbaycan Respublikası ərazisindən kənardə istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi (ekstradisiyası) ilə əlaqədar çəkilmiş xərclər dövlətin hesabına həyata keçirilirdi. Qanun layihədə təklif edilən dəyişiklik bu xərclərin Azərbaycan Respublikası ərazisindən kənardə istintaqdan gizlənən təqsirləndirilən şəxsdən tutulmasına nəzərdə tutur.

Əli Hüseynli "İnzibati icraat haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda şəhər edib. Qeyd edilib ki, Qanuna təklif edilən dəyişikliyə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların erişi tərəfindən əldə olunmasını tələb edə bilmez. İnzibati Xətalar Məcəlləsində dəyişiklik də bu normanın pozulmasına görə inzibati məsələlərində belediyyələrin üzərinə düşən vezifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilmədiyi hallarda mesuliyyət məsələsini təmin etmək məqsədilə 4-cü maddəyə yuxarıda göstərilən dəyişikliyin edilməsi təklif olunur.

"Azərbaycan Respublikası Milli Məclisin Daxili Nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranışının qaydaları haqqında" qanunlarda dəyişikliklər edilməsi dair layihələri təqdim edən Əli Hüseynli hər üç məsələni etrafı şəhər edib. Qanun layihələri ayrı-ayrılıqla səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Psixoloji yardım haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verib. Bildirilib ki, 6 fasil, 22 maddədən ibarət qanun layihəsi Azərbaycan respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquq və vəzifələrinin müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Sənəddə əsas anlayışların izahı verilir, onun tətbiq dairəsi göstərilir, psixoloji yardımın növləri və formalı olunur.

Qanun layihəsi səsverme yolu ilə birinci oxunuşda təsdiq edilib. Bununla da Milli Məclisin plenar icası başa çatıb.

Rəfiqə Kamalqızı

31 oktyabr 2018-ci il

Oktyabrın 30-da Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi-nin Sədri Vəsiq Talibov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə hazırlıq barədə rapport verib. Sonra təlimin mövzusu, məqsədi və mərhələləri barədə məlumat verilib. Qeyd olunub ki, təlimin keçirilməsində məqsəd Naxçıvan Qarnizonunun güc strukturlarının idarəetmə orqanlarının xüsusi əməliyyatların planlaşdırılmasında uzlaşmış fəaliyyətinə nail olmaqdan, birləşmə



və hissələrin idarəetmə və əməliyyat heyətinin əməliyyatların planlaşdırılması, idare edilmesi və təkəli üzrə bilik və bacarıqları-nı təkmilləşdirməkdən, elecə de müdafiə zamanı düşmənin keşfiyyat-diversiya orqanlarının aşkar, təcrid və məhv edilməsindən ibarətdir.

Ali Məclisin Sədri yeni hərbi təyinatlı cihazlara baxıb.

Məlumat verilib ki, Silahlı Qüvvələrin Hərbi Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının birgə hazırladıqları "İldirim RP-10" radiopartladıcı və "Sərhəd Sipər Sistemi" yüksək texniki göstəricilərə malikdirlər. "İldirim RP-10" radiokanal sistemi mürkəbbət relyefi olan ərazidə 3500 metr məsafədə, birbaşa göründülü ərazidə isə 5 min metr məsafədə döyüş tapşırığını yerine yetirir. "Sərhəd Sipər Sistemi" isə 1 kilometr məsafədə mühəndis çəpərinə quraşdırılır və radiosiqnallar vasitəsilə xəbərdaredici maneələr zolağı yaradır. Dövlət sərhədine hər hansı müdaxilə oluduğu zaman sistem onun yerini müəyyənləşdirir və mərkəzə məlumat ötürür.

Sonra komanda verilib və təlim başlayıb. Təlimdə Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı birləşmə və hissələrinin, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xid-



mətinin xüsusi təyinatlı bölmələrinin ümumilikdə mindən artıq şəxsi heyəti, 80-ə yaxın zirehli və avtomobil texnikası, 20-dən artıq hava hücumundan müdafiə vasitələri, 40-a yaxın artilleriya qurğusu, 10-dan çox aviasiya texnikası və pilotluz uçuş aparatlari iştirak edib.

Təlimdə düşmənin genişmiy়aslı həcum əməliyyatının və diversiya-təxribat fealiyyətlərinin qarşısının alınması üçün şərti olaraq müxtəlif döyüş tapşırıqları yeri-yetirilib. Düşmən birinci eşelon birləşmələrinin güclü müqavimətinə rast gələrək hückumu dayandırmağa məcbur olub. Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı bölməleri Naxçıvan Qarnizonunun digər güc strukturlarının bölməleri ilə qarşılıqlı əlaqədə eks-zərbə endirib, düşmən müdafiəsinin yaxın dərinliyində

dağ aşırılarını, təminat və təxliye yollarını tutub, mühüm obyektlərini məhv edib, döyüş texnikasını elə keçirib.

Düşmənин diversiya-təxribat qrupunun zərərsizləşdirilməsi məqsədi ilə fealiyyətə başlayan Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları təxribatçıları zərərsizləşdirərək tam tərkibdə elə keçiriblər. Sərhədçilər dövlət sərhədine basqın edən düşmənlə mübarizədə qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetiriblər.

Xüsusi təyinatlı qrup isə düşmən kolonunu mina tələsine salaraq döyüş texnikalarını qrupun atəsi ilə məhv edib, irəliləmə və geriçəkilmə yollarını bağlayıb.

Düşmənин döyüş-neqliyyat vertolyotlarından istifadə etməkə qoşunlarımızın müdafiə dərinliyinə hava desantı çıxarmaq cəhdidən

qarşısi alınıb, Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsi düşmənin taktiki hava desantını mühəsirəyə alaraq qisa müddətə zərərsizləşdirib. Hakim yüksəkliyin aşırıını müdafiə edən düşmənin canlı qüvvəsinə məhv etmek üçün xüsusi təyinatlı qrup ərazinin relyefində yaralar-naraq düşmən mövqeyinə gizli şəkildə yaxınlaşıb. Xüsusi təyinatlı qrup sərrast atışlərlə düşmənin canlı qüvvəsini məhv edib, müdafiə mövqeyini elə keçirib və hakim yüksəklik istiqamətində digər qrupların fealiyyətine əlverişli şərait yaradıb. Dağ aşırıının digər yamacını elə keçirmək tapşırığı almış xüsusi təyinatlı qrup təyin edilmiş rayona zirehli "SANDCAT" avtomobiləri ilə hərəkət edib.

Xüsusi təyinatlı qrup yüksəklikde yerləşən düşmən mövqeyini elə keçirməkə hakim yüksəkliyə həcum edən bölmələrin cinahlardan təhlükəsizliyinə və taktiki desantın hakim yüksəkliyə endirilməsinə şərait yaradıb.

Sərf edilmiş döyüş sursatlarının yenisi ilə təmin olunması, ya-ralıların təxliyə edilməsi, partlamayan və partlayış-təhlükəli məmələrin tapılaraq zərərsizləşdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin pirotexniki taqımı, kinoloqları və xilasediciləri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər. Alpinistlər əlverişli istiqamətlərdə hakim yüksəkliyə qalxaraq bölmərimizə müxtəlif döyüş sursatları çatdırıb, yaralanmış şəxsi heyət təxliyə olunub.

Təlimin gedisi ndə düşmənin ehtiyatlarına aviasiya zərbəsi və

hakim yüksəkliyə taktiki hava de-santının endirilməsi göstərişi verilib. "SU-25" təyyarələri hədəfi qısa müddətə məhv edib, "Mİ-35M" vertolyot manqası düşmənin hakim yüksəklikdə yerləşən möv-qələrə atəş zərbələri endirib. Vertolyotlardan endirilən taktiki hava desantı qrupları mühəsirəyə alıqları düşməni məhv ediblər. "KORD" və "NSVT" pulemyotları ilə silahlandırılmış "KOBRA" və "SANDCAT" yüngül zirehli trans-portyorların heyətləri düşmənin atəş nöqtələrini susdurublar. Snayper cütlükleri düşmənin dö-yüş sahəsində komanda heyətini, rabitəcilərini və əsas atəş vasitələrini aşkar edərək zərərsizləşdiriblər. Xüsusi təyinatlı qruplar isə Azərbaycan istehsalı olan "ZƏ-FƏR" tapançalarından və digər atıcı silahlardan istifadə edərək düşmənin yaxın məsafələrdəki canlı qüvvəsini məhv edib.

Naxçıvan Qarnizonu qoşunla-rının xüsusi təyinatlı birləşmə və hissələrinin qarşılıqlı əlaqədə birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub, yaradılmış hədəf qrupları və maketləri məhv edilib.

Xüsusi təyinatlı qruplar təref-findən təlim ərazisindəki ən yüksək zirvədə üçəngli bayraqımız qaldırılıb və işğaldan azad edilmiş Gündüt kəndi ilə bağlı "Gün-nüt Azərbaycan əsgərinin rəşadət əzmidir" şüarı nümayiş olunub.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə rapport verdikdən sonra təlimdə iştirak edən şəxsi heyətə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov hərbi təlimin hadisəz və uğurla başa çatması münasibətile zabit, gizir və əsgərləri təbrik edib, təlimdə iştirak edən bütün şəxsi he-yətə təşəkkürünü bildirərək deyib: Bu il ölkəmizdə Dövlət Müstəqilli-yi haqqında Konstitusiya Aktının qəbul olunmasının 27-ci ildönümü qeyd olundu. Hər bir dövletin inkişafı üçün onun müstəqilliyi vacib şərtidir. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki: "Müstəqilli-yin əldə olunması ne qədər çətin-dirse, onun saxlanılması, əbədi olması bundan da çətindir".

Ali Məclisin Sədri deyib: Ordu-su olmayan dövlet müstəqil ola bil-məz. Güclü ordu güclü dövlətlik, sabitlik və inkişaf deməkdir. Azərbaycan xalqının heç bir zaman öz müstəqilliyindən geri çəkilməyəcə-yini bəyan edən Ümummilli Lideri-

zim deyirdi ki, "Azərbaycan təkə bu gün yox, gələcəkdə də torpaqlarını, dövlət müstəqilliyini qorumaq üçün güclü orduya malik ol-malıdır". Ulu Önderimizin ordu qu-ruculuğu sahəsində başlığı işi uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev dövlət müstəqilliyimiz qaranti olan güclü ordu yaratmışdır. Bu gün ordumuzun maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığı-nın artırılması istiqamətində kompleks tədbirlər görülür.

Ardı Səh. 7

Əvvəli Səh. 6

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının da müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Keçirilən hərbi təlim də göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındaki ordu, birləşmə və hissələri istenilen döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir. Ordu muz ona görə güclüdür ki, şəxsi heyətdə yüksək vətənpərvərlik var. Vətənpərvərlik sahib olduğumuz ən ali dəyərimizdir. Bu gün keçirilən hərbi təlimdən çıxarılan konkret nəticə də ondan ibarətdir ki, Silahlı Qüvvələrimizin hərbi qulluqçuları yüksək döyüş hazırlığı ilə yanaşı, həm də yüksək vətənpərvərliyi malikdirlər.

Ali Məclisin Sədri bir daha hərbi təlimin uğurla başa çatması münasibətə teşkilatçılar, bütün şəxsi heyətə təşəkkür edib, çıxışını ölkə Prezidentinin fikirləri ilə təmamlayıb: "Bizim ordumuz bizim qururumuzdur".

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetiriklərinə görə şəxsi heyətləri təbrik edərək deyib: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğunu sahəsində heyata keçirilən tədbirlər sırasında Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinə xüsusi diqqət yetirir. Naxçıvan Muxtar Respublikasında ordu qurculuğu sahəsində görülen işlər isə Silahlı Qüvvələrin buradakı ordu, birləşmə və hissələrində xidmətin və döyüş hazırlığının yüksək səviyyədə təşkilinə imkan verir. Bu gün Əlahiddə Ümumqoşun Ordusunu en müasir silah, texnika və digər avadanlıqlarla təmin edilmişdir. Keçirilən təlim bunu bir daha təsdiq etdi. Muxtar respublikadakı bütün güc strukturlarının xüsusi təyinatları tərəfindən qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi, şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirdi. Artıq düşmən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun, eləcə də Silahlı Qüvvələrin muxtar respublikadakı di-

Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib



ger birləşmə və hissələrinin yüksək döyüş hazırlığından, müasir silah və texnika təminatından qorxur və bunu etiraf edir.

Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib ki, təlimdə Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələri tam döyüşə hazır vəziyyətə getirilib, bölmələr döyüş üzlaşması keçib və tapşırıq-

lar uğurla yerinə yetirilib. Xüsusi təyinatlıların fəaliyyət ardıcılığının vahid qaydada qəbul edilməsində, eləcə də radiotexniki, radioelektron, məlumat, xüsusi və qoşun kəşfiyyatlarının aparılmasında əməli təcrübə qazanılıb. Kərəm Mustafayev təlimdə iştirak edən şəxsi heyət adından minnətdarlıq edib, bundan sonra da bütün əmər və tapşırıqların uğurla yerinə yetiriləcəyini bildirub.

Ali Məclisin Sədri təlimdə fərqənən zabit, gizir və əsgərləri qiyamətli hədiyyələrlə mükafatlandırıb.

Gizir Bəhrəz Məmmədov və zabit Vüqar Məlikov minnətdarlıq edərək deyiblər ki, bu gün muxtar respublikada hərbi xidmət nümunəvi təşkil olunub. Hərbi hissələrin maddi-texniki təminatı, əsgərlərin məsələt və xidməti şəraitinin yaxşılaşdırılması, eləcə də zabit-gizir

ailelərinin yaşayışı üçün ardıcıl tədbirlər görülüb. Yaradılan şərait və bu cür təlimlərin keçirilməsi mübarizə əzmimizi və döyüş ruhumuzu daha da artırır. Əmin edirik ki, düşmənin istenilen təxbatının karşısını almağa tam hazırlıq.

Şəxsi heyət birləş və bərabərliyin ifadəsi olan "Hamı bir nəfər, bir nəfər hamı üçün" şurənə səsləndirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov xüsusi təyinatlıların təlim mərkəzində yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, təlim mərkəzində şəxsi heyətin yaşayışı, qidalanması və xidmətin aparılması üçün lazımi şərait var. Burada yataq yer-

Aslan İsmayılov BAXCP sədrinin müavini, ölkənin tanınmış QHT sədri Niyameddin Orduxanlı 2 il ərzində altıncı dəfədir ki, xüsusi ittihad qaydasında məhkəməyə verib. Bu barədə SİA-ya açıqlama verən N.Orduxanlı bildirib ki, Aslan İsmayılov bu dəfə də Abşeron rayon məhkəməsinə xüsusi ittihad qaydasında müraciət edib: "Əslinde çox eynək bir vəziyyətlə qarşılaşıraq. İnsan ne qədər həyasız olmuş! 28 oktyabr tarixinde poçt vəsittəsin ilə bildiriş almışam. Ancaq sən demə, proses oktyabrın 25 təyin edilibmiş. Deməli iki il bundan önce Aslan İsmayılov özünün facebook səhifəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev haqqında təribezellik etdi. Öz təribezelliyinə uyğun yazıları yazdı. Və mən öz liderimi, sədrimi - Qüdrət Həsənquliyevi sosial şəbəkədə müdafiə etmişəm! Məhz, bu, məxluqun söyüşlərinə adekvat cavab yazmışam! 20 ildən artıq müddətdir ki, siyasi fəaliyyətə məşğulam və o günde qədər də heç bir şəxs deyə bilməz ki, kiminse ünvanına etikadan kənar bir cümlə yazmışam. Biz bu cür mübarizə yolunu qəbul etmirik. Ancaq Aslan-Allahverdi kimlər həddini aşanda təbii ki, cavablarını da alamalıdır! Bundan sonra utanmadan 5 dəfə Səbail rayon məhkəməsinə müraciət edib. Dəfələr məhkəmə prosesi keçirilib. Məhkəmədə də üzünə demişəm ki, bir cümlə göstər ki, Qüdrət Həsənquliyev sənin adını çəkib, səni və ya kimisə təhqir edib. 60 yaşına çatmışan utanmışsan öz mədə maraqların üçün, İlham Rəhimova yaltaqlanmaq üçün

"Aslan İsmayılovun təribezelliyinə son qoyulmalıdır"



təhqir yazırsan? Ağızına gələni yazırsan? Və bu təhqirə görə də, Qüdrət bəyin müavini kimi təbii ki, cavabını da verməli idim. Bele vəziyyətdə gelib məhkəməyə də verirsən? Ona dedim ki, yadında saxla təhqir yazsan, 5 qat artığını alacaqsan!".

Niyameddin Orduxanlıın sözlerinə görə, bu gün Aslan İsmayılov Avropda oturub Azərbaycan dövlətinin və onun prezidenti haqqında anti kampaniya aparan "Obyektiv.tv"-de, "Meydan.TV"-de Azərbaycanın baş prokuroru haqqında, ədliyyə naziri haqqında, Prezidentin köməkçiləri haqqında, Milli Məclisin üzvləri haqqında, partiya sədrələri haqqında, ölkənin aparıcı qəzətərinin, agentliklərinin rəhbərələri haqqında, ölkənin tanınmış iş adamları haqqında təribezellik edir: "Ziyalıları, sadə vətəndaşlarını təhqir edir. Bu iki il ərzində dəfələrə Obyektiv.tv-də mənim haqqımda təhqirlər işlədir. Artıq bütün matrealları toplayırıq. Və mən də onun bu cür özbaşınallığına son qoyulması üçün məhkəməyə müraciət edəcəyəm. Həmçinin də BAXCP sədri Qüdrət Həsənquliyev bütün bunlara hüquq qiyamət verilməsi üçün məhkəməyə müraciət edəcək. Bütün bunlar faktdır ki, o insanlar haqqında çox eybəcər söyüslər söyür. Burada deyiləsi, yazılışı mümkün olmayan təhqirlərə əl atır. İnsanların qururuna toxunur. Aslan-Allahverdiyin bu təhqirlərinə son qoyulmalıdır!".

Rəsul Quliyev Fransa senatına da xəyanət etdi

Azərbaycan dövlətinin maraqlarına xəyanət edərək, ölkədən qaçan və uzun illərdir okeanın o təyində yaşayan eks-spiker Rəsul Quliyev bu dəfə Fransa dövlətinin vaxtılı ona göstərdiyi etimadına xəyanət edib. SİA xəbər verir ki, ACP və ADP siyasi müləkət partiyalarının sabiq lideri "E-bay" elektron satış mərkəzində Fransa senatın tərəfindən ona təqdim olunmuş xatirə medalını 147 ABŞ dollarına satışa çıxırb.

Xatırladaq ki, Rəsul Quliyev 1996-ci ilin sentyabrında parlament sədri vəzifəsindən "xəstəliyi ilə əlaqədar" adı ilə istefə verdikdən sonra ölkə ərazisini tərk etdi. Azərbaycan Respublikasının Baş Prokurorlığında Rəsul Quliyev barəsində Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.3.1, 179.3.2-ci (mənimisəmə və israfetmə yolu ilə külli miqdarda əmlakı talama), 313-cü (vəzife saxtakarlığı) və 309.1-ci (vəzife səlahiyyətlərini aşma) maddələri üzrə cinayət işi açılıb. Təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunan eks-spiker istintaqdan qaçıb gizləndiyinə görə Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2000-ci il təxlixi qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.



"AQTA-nın fəaliyyətinə kölgə salmağa çalışırlar"



Dünənə qədər hamimiz narahat idik ki, nəyə görə, bazarlara nəzarət yoxdur. Bu, hamimizi narahat edirdi. Sağ olsun cənab prezident belə bir qurum yaradaraq onlara geniş səlahiyyət verib ki, ölkədə qida təhlükəsizliyini təmin etsin. Amma hər birimiz biliyik ki, onların əmək haqları azdır. Əger biz onların maraqlarını təmin etməsek, qida təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan məqsədə nail ol bilməyəcəyik. Biz onlara yaşıl işq yandırımlıyiq". Bu fikirləri Milli Məclisin deputati Çingiz Qənizadə dünən keçirilən iclasında müzakirəye çıxarılan "Dövlət rüsumu" haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi, əməkdaşlarına qarşı iyrənc yolla pul qazanan mafiya başçıları qarayaxma aparır, bu agentliyin fəaliyyətini gözdən salmağa çalışırlar. İmkən verin agentliyin əməkdaşları istənilən mağazalara daxil olub orada vaxtı keçmiş məhsullar, zərərlə qidalardan qorxmaqda haqqında protokol tərtib etsinler. Əksinə biz Qida Təhlükəsizliyi Agentliyinə dəstək olamlıyiq. Gəlin, hamimiz bu quruma dəstək olaq ki, bazarlarda yad məhsulların çıxarılmasına mane ola bileyik. Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə görə, Qida Təhlükəsizliyi Agentliyinin topladığı rüsumların 50 faizi dövlət büdcəsinə keçiriləcək, 50 faizi isə agentliyin büdcəsində saxlanılacaq.

"30 ildir bu torpaqlarda Azan səslənmir"

Bu il Prezident İlham Əliyevin sərəncamı ve iştirakı ilə "Cümhuriyyətimizin", ordumuzun, Bəkinin işğaldan azad edilməsinin, elecə də Parlamentin 100 illiyi ilə bağlı tətənəni tədbirlər keçirildi. Bu il eyni zamanda yüz minlərlə soydaşımızın qədim Azərbaycan torpaqlarında qanunsuz yaradılan və Ermenistan Respublikası adlandırlı ərazilərimizdən, öz ata-baba yurdlarından erməni vandalizmi nəticəsində didərgin düşmələrinin 30 illiyi tamam olur. Hesab edirəm ki, bu məsələyə diqqət verilməli, bununla bağlı dinləmələr keçirilməlidir". SIA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin deputati Musa Quliyev Parlamentin dünən keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, 30 il bundan önce 250 minə yaxın soydaşımız Ermenistan hökumətinin bilavasitə iştirakı və dəstəyi ilə töredilən vandalizmle üz-üzə qalaraq, öz yurd-yuvalarından didərgin düşübələr: "30 ildir ki, həmin torpaqlarda nə Azan səsi gelmir, ne də Allahu-Əkbər eşidilmir. Təklif edirəm ki, bu ilin dekabr ayında Milli Məclisin bir neçə komitəsində bu haqda dinləmə keçirilsin və soyqırımı ilə sonuclanan deportasiya aktına qiyamət verilsin. Hadisə ilə bağlı ictimai dinləmenin keçirilməsi vacibdir. Biz bu soyqırımı pisləyen bəyanat qəbul etməliyik".

Armen Aşotyan: "Paşinyan Respublika Partiyasına minnətdar olmalıdır"



Seçki kodeksi üzrə səsvermə isbat etdi ki, parlament hökumətin girovudur". SIA aysor.am-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə səhəbetində Respublika partiyasının parlament fraksiyasındaki deputati Armen Aşotyan deyib. "Parlament öz siyasi qiymətini verdi və sübut etdi ki, hökumətdən asılı olmamaqla yanaşı, onun girovuna da çevriləməyib. Həmçinin, Ermənistanda antidemokratik proseslər presedenti baxımından, hadisələrə müdaxilə mədəniyyətinin qarşısı alınıb", Aşotyan deyib. A. Aşotyan bildirib ki, Respublika Partiyası siyasi prinsipi ilə göstərərək Avropa Şurasının üzvü kimi, Ermənistanda seçki kodeksinə varvar yanaşmasının qarşısını aldı və buna görə, Paşinyan bizə minnətdar olmalıdır.

Seçki kodeksi üzrə səsvermə isbat etdi ki, parlament hökumətin girovudur". SIA aysor.am-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə səhəbetində Respublika partiyasının parlament fraksiyasındaki deputati Ar-

Azərbaycan: innovasiyalar ölkəsi

Robot "Sofiya" dünyada Azərbaycanın "ASAN Xidmət" modelini təbliğ edəcək



Robot "Sofiya", ölkəmizə səfəri ilə, Azərbaycanın innovasiyalar ölkəsi olduğunu bir daha dünyaya nümayiş etdirdi. Həttə "Sofiya"nın Azərbaycanda apardığı dialoq da dünya mətbuatının diqqətini cəlb edir. Məhz Prezident İlham Əliyevin imişli rayonuna səfəri çərçivəsində "ASAN Həyat" Kompleksinin açılışını, eyni zamanda, mərkəzdə innovativ yeniliklərə tənışlıq zamanı robot "Sofiya" ilə görüşü də, bu baxımdan, istisna olmadı.

Bu günə qədər dünyada bir çox məşhur simalarla görüşən, tanınmış televiziya kanallarında, xəbər programlarında və debatlarda iştirak edən robot "Sofiya" ölkəmizin qonağı olmاغından, paytaxt Bakıımızın gözəlliyyində məmənunluğunu ifadə edib. Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini xüsusi qeyd edən "Sofiya", bu məqa-mı da xüsusi vurğulayıb ki, ölkəmiz gənc olmasına baxmayaq, dünya miqyasında böyük layihələr həyata keçirir və yüksək texnologiyaların inkişafına töhfə verir.

Əlbətə, istisna deyil ki, bu sənət in-tellekt Azərbaycanın İKT sahəsində uğurları haqqında məlumatları da topla-yaya bilib. Məsələn, son beş ildə Azərbaycanın orbitə 3 peyk çıxarmasını, ölkəmiz bu gün beynəlxalq kosmik klubun üzvü olmasını, 2013-cü ildə ölkəmizde "İnformasiya-Kommunikasiya Texnologiyaları İli" elan edilməsini bilir.

Dialoq zamanı dövlətimizin başçı-sı İlham Əliyev yenilikçi "Sofiya"nın ölkəmizə səfərindən məmənunluğunu bildirək, onunla birlikdə yeni "ASAN Xidmət" Mərkəzinin açılışında iştirak etdiyi, bunun da bir innovasiya olduğunu diqqətə çatdırıb. "Bakı bu gün, həqiqətən, dönya özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdiyən ən gözəl şəhərlərindən biridir" söyləyən Cənab İlham Əliyev bildirib ki, "ASAN" bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkce təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhəldirir: "Biz artıq

bele xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də, "ASAN"ın tekce Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var".

Sırr deyil ki, Azərbaycan brendinin dünyada bele nüfuz qazanması, təbii ki, dövlətimizin həyata keçirdiyi siyasetə dəstəyin ifadəsidir. Məhz Azərbaycanın idarəciliy sistemində həyata keçirdiyi təkmil işlahatlar uğurların davamlılığında əhəmiyyətli rol oynayır və bu baxımdan, "ASAN Xidmət" dövlət idarəciliyində innovasiyaların təbiiqi baxımdan, uğurlu bir nümunədir. Bu gün Azərbaycan brendi olan "ASAN Xidmət" beynəlxalq səviyyədə dəsteklenir, ölkəmizin zamanın tələbi-nə uyğun atlığı addımlar təqdir edilir. "ASAN Xidmət" istifadəçilərinin sayı artmaqla, mərkəzlərinin coğrafiyası genişlənməkdədir. Məhz ölkənin hətərəfli inkişafını şərtləndirən əsas amillərdən biri də şəffaflığın yüksək səviyyədə qorunması, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə, məmur-vətəndaş münasibətlərinin normal səviyyədə tənzimlənməsidir. "ASAN Xidmət" bu məqsədlərə lazımi səviyyədə nail olmağa stimul verdi. "ASAN Xidmət"in fəaliyyəti Avropa ittifaqı, Avropa Parlamenti, Böyük Bri-

taniya parlamenti tərəfindən, həmçinin, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Bu kimi faktlər Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzre Dövlət Agentliyinin beynəlxalq elaqelərə üstünlük verməsini, eyni zamanda, Azərbaycan bəndine dünyada böyük marağın olduğunu təsdiqleyir. Bütün bunların fonunda, əlavə edilməlidir ki, dünyani gəzen "Sofiya" bundan sonra Azərbaycanın və onun innovativ brendi olan "ASAN Xidmət"i də təbliğ edəcək.

Məlumat üçün bildirək ki, Hong-Konqda yerleşən "Hanson Robotics" şirkətinin inkişaf etdirdiyi sosial humanoid robottu olan "Sofiya" 2017-ci ilin oktyabrında bu sənət in-tellekt əsaslı robot, dünyada ilk dəfə olaraq, hər hansı bir ölkənin vətəndaşlığını alan ilk robot oldu. "Sofiya" jestləri, göz təması və cavablarına görə insana ən yaxın olan humanoid sinfinə aid robot hesab edilir. "Hanson Robotics"ın verdiyi məlumatə əsasən, "Sofiya"nın potensial media əhatəsi milyardlarla insan səviyyəsində ölçülür. Bu humanoid robotun Azərbaycan haqqında de-diyi yüksək fikirlər dünyada ölkəmizin yüksək imicə malik olduğunu bir da-ha təsdiqidir. "Sofiya" BMT Baş katibinin müavini Amina Jane Mohammed, məşhur biznesmen İlon Mask və başqa məşhur şəxslərlə mükəmmələrə giri-b və bu, dünyada böyük maraq doğurub.

"Sofiya" Birleşmiş Millətlər Təşkilatının inkişaf programı (BMTİP) tərəfindən dünyadan birinci Birleşmiş Millətlər İnnovasiya Çempionu adına la-yiq görüllər. "Sofiya" davamlı inkişafı təşviq etmək və insan hüquqları və bərabərliyini təmin etmək üçün BMTİP ilə əməkdaşlıq edir. BMT-nin inkişaf programı Azərbaycan Hökumətini hökumət və dayanıqlı inkişaf sahələrində dəstekləyir. "Sofiya", davamlı olaraq, dünyani gəzir və müxtə-lif böyük həcmli beynəlxalq tədbirlərde çıxışlar edir. "Sofiya" dünya mətbuatı tərəfindən yaxından izlenilir və davamlı olaraq, yüksək səviyyəli media programlarında və müsahibələrde iştirak edir. Gələcəkdə "Sofiya"nın Azərbaycana bir daha səfər edəcəyi istisna olunmur.

"Ses" Analitik Grupu

"JOXOVURD": "Vətəndaş sazişi" partiyasında toqquşmalar yaşanacaq"

Ermənistən "Joxovurd" qəzeti yazdıqına görə, yeni seçki kodeksi-nin qəbulu parlamentdə ikinci dəfə iflasa uğradıqdan sonra, növbə-dənənar parlament seçkiləri özündə reyting sistemini ehtiva edən köhnə kodeks üzrə baş tutacaq. SIA adıçəkilən erməni nəşrine istinadən xəbər verir ki, Reytinq sistemi partiyadaxili münaqışlərə səbəb ola bilər, necə ki. Bu 2017-ci ildə keçirilmiş parlament seçkilərində də baş vermişdi. "Həmin vaxt ey ni partiya üzərində namızedlikləri irəli sürülmüş şəxslər arasında toqquşmalar yaşanmışdır", deyə xatırladan nəşr hemçinin yazır ki, bənzer hadisələrin bu dəfə də baş vermesi ehtimal böyükür. "Münaqışlərin eyni zamanda "Vətəndaş sazişi" partiyasında da yaşanacaqını istisna etmek olmaz. Sırr deyil ki, bu partiyanın təmsilçilərinin çoxunu ic-timaiyyət heç üzərindən de tanımir, ona görə də gənc insanlar səs toplamaq üçün müxtəlif avantüralara da əl atı-bılərlər. Halbuki, o da aydınır ki, insanlar bu bloka Paşinyanın "xətrine" səs verəcəklər".



Rövşən NURƏDDİNOĞLU

Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq və torpaqlarının azad edilməsi uğrunda mübarizədən geri çəkilməyəcək

“Azərbaycan Respublikası Dağılıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərovun yap.org.az-a müsahibəsi

- Bayram müəllim, Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyəti necə dəyərləndirirsiniz? Ermənistən yeni hakimiyyətinin münaqişənin həllinə yanaşması haqda fikirlərinizi bilmək istərdik...

- Uzun müddətdir ki, Ermənistanda daxili vəziyyət gergindir. Bilirsiniz ki, Sarkisyan rejimi cinayətkar bir rejim idi ve bu rejim erməni xalqını, yəni sade erməniləri səfalet içərisində saxlayırdı. Bu səbəbdən də, erməni xalqı ayağa qalxaraq Serj Sarkisyanı devirdi. İndiki hakimiyyət də bu proseslərin fonunda, küçə mitinqləri, etiraz aksiyaları neticəsində iqtidara geldi. Hakimiyyətin deyişməsi isə həle ki, Dağılıq Qarabağ probleminin həlli prosesinə heç bir təsir etməyib. Həle ki, Ermənistən başı daxili vəziyyətə qarışır, parlament seçkilərinə hazırlı gedir. Baş nazir Nikol Paşinyan da vəzifəsindən istifa verib.

Bu ilin əvvəlində Ermənistanda vəziyyət gerginləşəndə jurnalistlərin suallarına cavab olaraq demişdim ki, “bu xəmir həle çox su aparacaq”. Yenə də deyirəm ki, işğalçı ölkədə yeni hakimiyyət seçilənə qədər bir proses olacaq, seçiləndən sonra isə başqa bir hadisələr baş verəcək. Men belə düşünürəm ki, ermənilər hakimiyyət uğrunda hələ də bir birlərini didecəklər. Bu ölkəyə rəhbər kim təyin olunacaq, onu hansı dövlət idarə edəcək və s. Hakimiyyətə gəlmək asan ola bilər, amma işləmek çətindir. Nikol Paşinyanın isə dövlət idarəciliyi təcrübəsi yoxdur. İndiye qədər Ermənistanda sadə xalq cinayətkar siyasetin qurbanı olub. Ermənistənən her il minlərlə insan köçüb gedir. Ermənistən faktiki olaraq dövlət deyil, forpostdur.

Kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ermənistən sosial-iqtisadi problemlərdən yeganə xilas yolu işğalçı siyasetdən əl çəkməkdir. Əger torpaqlarımızı xoşluqla azad etməsələr onlar üçün yaxşı olmayıacaq. Birincisi, ehtiyac, səfalet içərisində olan sadə xalq yene də ayağa qalxacaq. İkinci, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq və torpaqlarının azad edilməsi uğrunda mübarizədən əl çəkməyəcək. Dövlətimizin həyata keçirdiyi uğurlu siyaset nəticəsindədi diplomatik üstünlük bizim tərifimizdədir. Beynəlxalq məqyasda Azərbaycanın ərazi bütövülüyü dəstəklənir, Dağılıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınır. Bu yaxınlarda Almaniya kimi böyük dövlətin bu haqqda ortaya qoyduğu mövədət fikrimi təsdiqləyir.

Əlbəttə ki, Azərbaycanın güclü ordusu var və bu ordu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Amma Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin səlhətərəfdar olduğunu, münaqişənin danışqlar yolu ilə həllinin tərfədar olduğunu bütün beynəlxalq tribunalardan səsləndirir. Təbii ki, xalqımız səlhət isteyir. Çünkü müharibə felakət, ata, oğul, qardaş itkisi deməkdir. Amma erməni tərfəti xoşluqla torpaqlarımızı azad etməsə biz başqa variantdan istifadə edəcəyik. Başqa variant da müharibə deməkdir. Biz Ali Baş Komandanın əsgərləri kimi torpaqlarımızın azad olunması uğrunda döyüşməyə hazırlırıq.

- Sizcə, münaqişənin diplomatik həllində nikbinlik gözləmək hələ tezdir?

- Nikol Paşinyan münaqişənin həlli ilə



bağlı ziddiyətli fikirlər səsləndirir. O, əvvəlcə dedi ki, Azərbaycan Dağılıq Qarabağ erməniləri ilə danışqlara getməlidir. Sonra isə bu fikrindən geri çəkildi. Paşinyanın arvadı Anna Hakopyan da bir qrup rusiyalı qadınla işğal olunmuş torpaqlarımıza qanunsuz səfər etdi. Dağılıq Qarabağın Azərbaycanlı icmasının üzvü olan qadınlar bu səfəre qarşı kəskin etirazını bildirdi. Çünkü həmin torpaqlar Azərbaycana məxsusdur və dövlətimizin icazəsi olmadan belə bir səfərin edilməsi bizim ölkəmizin qanunlarının, eyni zamanda beynəlxalq hüquq normalarının pozulmasıdır.

Əlbəttə ki, Anna Hakopyanın sülh çağırışları səmimi deyil və beynəlxalq ictmayıyyəti aldatmaq məqsədi güdür. Əger belə olmasayıd, ne üçün o, öz oğlunu Azərbaycanın işğal olunmuş ərazisinə hərbi xidmətə göndərib? Bütün dünyaya məlumdur ki, həmin torpaqlarımızda Ermənistən işğalçı hərbi birleşmələri mövcuddur. Men Nikol Paşinyana və onun həyat yoldaşına sual edirəm ki, əgər həqiqətən sülh istəyirsinizsə, nə üçün Azərbaycanın torpaqlarını işğal altında saxlayırsınız? Axi torpaqlar bize məxsusdur və o torpaqlardan Ermənistən işğalçı siyaseti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında yaşamaqdan məhrum olub. Onların yaşıdları yerlər, evlər, məktəblər, xəstəxanalar, tarixi-mədəni abidələr, hətta məzarlıqlar dağıdılib. Bunu edən isə erməni hərbi birleşmələridir. İndi bu ermənilər “ürək yanğısı ilə” sülhdən danişir. Kimi aldatmağa çalışırlar? 1 milyondan çox insan öz doğma torpaqlarına qayıdır sülh şəraitində yaşamaq isteyir. Gerçək sülh əlde etməyin yolu da budur. Əger Ermənistən tərfəti həqiqətən sülh istəyir, öz hərbi birleşmələrini bu insanların torpaqlarından çıxarsın ki, onlar da qayıdır öz doğma yurdlarında yaşasınlar. Amma bunu edirəm? Yox. Əgər erməni tərfəti sülh mövcud status-kvonu saxlamaqda görürərse, yanılırılar. Bizim istəyimiz doğma torpaqlarımıza qayıdır yaşamaqdır. Biz heç kimin torpağını yox, öz torpaqlarımızı istəyirik. Əger Anna Hakopyan sülh istəyir, buyursun bu suallarımıza cavab versin. Hakopyan həqiqətən sülh isteyir, işğalçı erməni hərbi birleşmələrinin torpaqlarımızdan geri çekilməsinə, dinc, günahsız azərbaycanlıların öz doğma torpaqlarına qaytarılmasına dair çağırışlar edə bilərmi? Bütün bunlar üçün gerçək adımlar atılsa, onda sülh əldə etmək olar.

Yoxsa, torpaqlarımızı işğal edən erməni hərbi birleşmələrinin o torpaqlarda mövcudluğun qoruyub saxlamaq üçün etdikləri “sülh təşəbbüsleri” mənasızdır. Yəqin nə Anna Hakopyan, nə də onun həyat yoldaşı bu suallarımıza cavab verməyəcək. Çünkü məqsədləri həm erməni xalqını, həm də beynəlxalq birliyi aldatmaqdır. Onların bu addımla-

rı qarşidan gələn seçkilərdə xal toplamağa hesablanıb. Bunu Ermənistən vətəndaşları da yaxşı bilirlər.

Mən şübhə etmirəm ki, Dağılıq Qarabağdakı sadə ermənilər də Azərbaycanın qanunları altında yaşamaq isteyirlər. Çünkü Azərbaycan güclü, inkişaf edən, sosial rifikasi yüksək olduğu bir dövlətdir. Qarabağ erməniləri bizimle birgə yaşamaq isteyirlər, Azərbaycanın üçrəngli bayrağının altından keçməli, dövlətimizin şəxsiyyət vəsiqəsini daşımalıdır. Əger bunu istəmirlərse gedib Ermənistanda yaşasınlar.

- Hazırda Dağılıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin sayı nə qədərdir?

- Bu gün Dağılıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin sayı 90 min nəfərə yaxındır. Halbuki, 1989-cu ilin statistikasına görə, o zaman Dağılıq Qarabağda yaşayan azərbaycanlıların sayı 35 min nəfər qədər idi. İndi Qarabağda ermənilərin sayı isə heç 20 min nəfər deyil. Erməni tərfəti real faktları gizlədir.

Mən Dağılıq Qarabağı çox yaxşı tanıyorum, onun bütün kəndlərində olmuşam. Men Şuşa rayon İstehlak Cəmiyyətinin sədri, “Azərriffaq”ın idarə heyətinin üzvü bütün kəndlərde olmuşam. 1991-ci ilin noyabrına qədər Dağılıq Qarabağın azərbaycanlı kəndlərinin təchizatı ilə mən məşğul idim. Nə imkanım olubsa, gücüm çatani etmişəm. Döyüşlər gedən zaman kəndlərimizde acliq olmayıb, çünkü ərzaqla tam təmin edirdik. İnsanların yalnız silaha ehtiyac olub. Amma o vaxtki hakimiyyətin səriştəsizliyi ucbatından insanlar yiyəsiz qalmışdır, onlara özlərini qorumaq üçün silah verilmirdi. Ona görə də, torpaqlar işğal olundu.

Vaxtaşırı olaraq Qarabağa Suriyadan və başqa yerlərdən ermənilərin köçürüldüyü haqda məlumatlar verilir. Yəqin ki, onlar addadılaraq oraya köçürüüblər. Çünkü, Ermənistən, Dağılıq Qarabağda da bu gün acliq hökm sürür. Xaricdən gələn erməni orda nə edəcək? Yəqin ki, imkan tapanlar üçüncü ölkəyə qaçıb gedirlər. İndi ne Ermənistənda, nə də Dağılıq Qarabağda cavan adam yoxdu. Hamısı dolanışq üçün başqa ölkələrə gedib. Həm də Qarabağ erməniləri bilirlər ki, bu torpaqların sahibləri qayıdır. Əger o torpaqlar qayıtmasaq, şəhidlərimizin ruhu bizi bağışlaşdırır. Biz torpaqlarımıza qayıdacaq və işğalçıların beynəlxalq hüquq normaları çərçivəsində mühakime edilməsinə nail olmalıyıq.

- Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr-lərinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Həmsədrlerin nə fəaliyyəti var ki? Onlar yalnız turist səfərləri etməklə məşğuldurlar. Həm də həmsədr dövlətlər işğalçı Ermənistəni müdafiə edirlər. Biri separatçılara humanitar yardım göstərir, biri pulsuz silah verir, digeri isə öz vətəndaşlarının qanunsuz səfərlərinə göz yumur və s.

Bu yaxınlarda Fransanın bələdiyyə başçılarının Dağılıq Qarabağa qanunsuz səfəri də buna səbutdur. Doğrudur, Fransa qondarma “DQR”-i tanır. Erməni diasporu bəzəni siyasetçiləri pulla ələ alır. Amma Fransa dövləti işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən vətəndaşlarını cəzalandırmağı istəyir. Ən azı belə hadisələrin təkrarlanması-

sı üçün.

Azərbaycan Respublikasının Dağılıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Fransanın Sent-Etiyen şəhərinin merinin Azərbaycan işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı bəyanat verdik. Bəyanatda Dağılıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, Fransanın Sent-Etiyen şəhərinin merinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini və işğal altında olan Şuşa şəhəri ilə dostluq haqqında qeyri-qanuni bəyanatın imzalanmasını kəskin şəkildə pislədik və hiddətimizi ifadə etdik.

Təəssüflə qeyd etməliyik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaq, Fransanın merkezi hökuməti tərefindən bu kimi qeyri-qanuni əməlləre passiv seyrçi münasibət göstərilir və təsirli addımlar atılmışdır. Fransa hökumətini ATƏT-in Minsk qrupunun həmsədr olaraq, münaqişənin həllinə xələt gətirən bu qəbildən olan qeyri-qanuni əməllerin qarşısının alınması üçün təsirli addımlar atmağa, digər həmsədr ölkələrlə birlilikdə münaqişənin həlli istiqamətində səyərləri bununla bağlı Fransa siyasetçilərinin, eləcə də müvafiq beynəlxalq təşkilatların, dünyadan nüfuzlu siyasetçilərinin elektron ünvanlarına yüzlərlə etiraz məktubu göndərib.

- Bayram müəllim, bildiyimiz kimi Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkəna çevrilib. Sizcə, bu amil Qarabağ həqiqətlərinin dünya ictmayıyyətinə çatdırılması baxımdan nə dərəcədə rol oynayır?

- Əlbəttə ki, mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Qarabağ həqiqətərinin dünya ictmayıyyətinə çatdırılması baxımdan böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan dövlətdir. Xatırlayırsınızsa, 1993-cü ildə Azərbaycan hansı vəziyyətdə idi? Torpaqlarımızın 20 faizi işğal olundu. Ulu önder Heydər Əliyev hakimiyyətə qayıdaraq torpaqlarımızın qalan hissəsini işğal olunmadan qorudu, müstəqilliliyimizi məhv olmaqdan, ölkəmizi parçalanmaqdan xilas etdi. Məhz o dövrən etibarən Azərbaycanda yüksəliş başlandı. Ümumilli liderimiz Azərbaycanın inkişaf strategiyasını müyyənəşdirdi və bu gün məhz Heydər Əliyev siyaseti nəticəsində ölkəmiz böyük nüfuzunu qazanırdı.

Bu gün Prezident İlham Əliyevin siyaseti nəticəsində Azərbaycan dünyada söz sahibinə çevrilib. Ölkəmiz iqtisadi, sosial, həmanitar, mədəni, idman və digər sahələrin inkişafı baxımından dünyada ön sıraladadır. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduğunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətini, milli adət-ənənələrini dünyada geniş təbliğ edir. Təbii ki, bütün bunlar ölkəmizin beynəlxalq məqyasda nüfuzunu artırın amılərdir.

Bu mənada, mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbii qanuna uyğunluqdır. Bu tədbirlər vasitəsilə Qarabağ həqiqətləri əyani şəkilde xarici qonaqlara çatdırılır və onlarda real təsəvvür formallaşır. Bütün bunlar isə münaqişənin hellində Azərbaycanın haqlı mövqeyinin beynəlxalq məqyasda daha da dəstəklənməsini şərtləndirir.

Ölkəmizin mövqeyinin dəstəklənməsi Azərbaycanın uğurlu siyasetinin məntiqi nəticəsidir

Xocalı soyqırımı Azərbaycan tarixinə, qan yaddaşımıza əbədi olaraq həkk olunub və separatçılardan, erməni terrorçularının törətdikləri yaddaşlardan silinə bilməz. Nə vəhşiliklərə məruz qalan həmvətənlərimizin xüsusi amansızlıqla qətlə yetirilməsi, nə də doğma torpaqlarımızın işğal edilməsi unudulmayacaq və sözsüz ki, işgalçılar ən yaxın zamanda bunların hesabını verək və layiqli cavab alacaqlar.

Əslində, insanlığa sığmayan bu soyqırımı, Xocalıda töredilən insanlıq dramı təkcə bizim yaddaşımıza, Azərbaycan xalqının hafızəsinə həkk olunmayıb və bəşəri təhlükələrə yol açan bu separatçılığı, terrorçuluğu bir çox xalqların nümayəndələri, ayrı-ayrı dövlətlərin siyasi xadimləri, politoloqları belə unutmur. Təsadüfi deyil ki, Rusiya Federasiyası Dövlət Dumasının deputati Dmitri Savelyev artıq dəfələrlə bu faciənin hüquqi qiymət almasının və günahkarların cəzalandırılmasının vacibliyi barədə fikirlər səsəndirib. Hətta bu faciənin, belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbligat işlərinin vacibliyi də vurğulayıb.

Terrorçuluq, separatçılıq meyilləri Dmitri Savelyev kimi hamını narahat etməlidir

Rusiya Federasiyası Dövlət Dumasının deputati Xocalıda töredilənlərin Azərbaycan xalqına qarşı soyqırımı olduğunu vurğulayır ve bildirir ki, bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması bəşəri cinayətdir. Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkindəki Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldırılmış abidənin önündə gül dəstəsi qoyan Dmitri Savelyev xatırladır ki, 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində azərbaycanlıları qarşı dəhşətli faciə töredilib, dinc sakinlər həcum edilib. Bu cinayet nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu töredənlər isə, indiyədək cəzalarını almayıblar.

Göründüyü kimi, Xocalı faciəsinə, erməni işgalçlarının törətdikləri vəhşiliklərə, insanlara qarşı amansız hərəkətlərinə Rusiya Federasiyası Dövlət Dumasının deputati, illerdər ki, biganə qala bilmir. Mətbuat səhifələrinde onun bu faciə ilə bağlı tükürpedici təssüratlarına, işgalçılardan insanlıq nor-

malarına sığmayan əməllərinə qarşı çıxmına rast gelinir. Xocalıda faciəvi şəkildə qətlə yetirilənlər Dmitri Savelyevin həmvətənləri deyilsə də, o, bu faciə barədə, bunun soyqırımı olduğu barədə fikirlərini heç zaman gizlətmir və ümumiyyətlə, onun bu faciə ilə bağlı narahatlığı da hiss olunur. Çünkü Rusiya Federasiyası Dövlət Dumasının deputati Xocalı dramının bəşəri bir faciə olduğunu fərqindədir. İnsanlığın sığmayan vəhşiliyin dünya ictimaiyyətinə çatdırılmasına, ona hüquqi qiymət verilməsinə marağın da, məhz buna görədir. Terrorçuluq, separatçılıq meyillərinin bütün dünya üçün acı nəticələri D.Savelyevin misalında hamını narahat etməlidir.

Xocalı soyqırımı ilə bağlı bizim haqli mövqeyimizi müdafiə edənlər bütün insanlığın müdafiəsinə xidmət edirlər

Ölkəmizin mövqeyini haqli sayan və müdafiə edən nüfuzlu siyasetçilər, dövlət adamları çoxdur və onlar, əslində, Azərbaycanı müdafiə etməkə haqqı, ədaləti müdafiə etdiklərinin fərqliddirlər. Əslində, Xocalı soyqırımı ilə bağlı bizim haqli olduğumuzu bildirənlər, faciəye hüquqi qiymət verilməsini isteyənlər, bu soyqırımına qarşı çıxanlar bütün insanlığın müdafiəsinə xidmət edirlər. Bir çoxları gec də olsa, vicdanlarının səsi ilə bu faciə barədə etirafçılar bele edirlər. Məsələn, Vladimir Varonov Xocalıda olanları, gec də olsa, bir zaman açıq şəkildə etiraf edir. V.Varonov ermənilərin Xocalı şəhəri üzərinə hücumu zamanı Xocalıdan Ağdam istiqamətinə yalnız canlarını xilas etmək üçün qaçan mülki Xocalı sakinlərini bu istiqamətdə pusquda dayanaraq, öz silahlıları ilə qarşılıyanlardan dır. Xocalıdan canlarını götürüb qaçan uşaq, qoca və qadınları bu kolluq və məşəlik ərazidə kütləvi şəkildə güllələyən onun xüsusi teyənatlıları olub və məhz o özü bu hadisənin canlı şahidi dir.

Xocalıda hücumda iştirak edən Rusiyadakı hərbi hissələrin birinin əksər keşfiyyat şöbəsinin reisi polkovnik V.Savelyev isə özünün Rusiya hökumətinə yazdı “Məxfi arayışında” erməni silahlı dəstələri ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatlara şəhər vərərək, yazılırdı: “Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm.

Qoş azerbaiyancıları məni bağışlaşınlar ki, bütün bu qanlı və amansız sonluğuna hadisələrdə elimdən heç nə gəlmədi. Tekcə yazdım məxfi arayışı hem Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Keşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi”.

Rusların zabit şərəfini ləkələyən şərəfi əvvəldən ləkəli olan, yeni şərəfsiz erməni işgalçıları idι və da bir etiraf sayılır. Yeni polkovnik zabit şərəfinin ləkələnməsini demək, ermənilərin ləkəli olduğunu, şərəfsizliyini etiraf və təsdiq edir. O gecə küçələrində yalnız ölürlər qalan Xocalı şəhərinə od vuran ermənin şərəfsizliyi, əslində, göz qabağında idi. Bunu, bu şərəfsizliyi indi bütün dünya etiraf etməlidir. Etiraf etməlidir ki, Xocalı faciəsinə imza atmaqla, erməni işgalçıları şərəfsizlik simvolu kimi bəşər tarixinə öz adlarını qalna yazdırılar.

Azərbaycanın mövqeyini haqlı hesab edən, müdafiə edən nüfuzlu siyasetçilər, politoloqlar, dövlət adamları çoxdur və onların arasında Rusiyanın hakim dairələrində olanlar da var. Məsələn, Azərbaycanın ərazi bütövünü dəstəkləyən bəyanatı ilə yadda qalan Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkışafı və İnsan Hüquqları üzrə Şuranın üzvü Maksim Şevçenko bildirir ki, ermənilər öz işgalçılıq siyaseti ilə regionun təhlükəsizliyinə zərər vururlar. Tekcə M.Şevçenko deyil, Rusiya siyasi arenasında sayılıb-seçilən ekspert və politoloqların bir çoxlarının mövqeyini də qeyd etmek olar. İgor Korotçenkonun, Aleksandr Duqinin, eyni zamanda, Maksim Şevçenkonun Cucus Mərcanlı kendinə səfərlərini, bu mövzuda səsləndirdikləri fikirləri xatırladıqda, onların ölkəmizin mövqelərini dəsteklədiyinin şahidi olurraq. Bir sözlə, Azərbaycanın Dağlıq Qarabağ mövzusunda haqlı mövqeyi, artıq Rusiyanın hakim dairələrində dəstəklənir.

Ölkəmizin mövqeyinin artıq müxtəlif dairələrdə müdafiə olunması və dəstəklənməsi Azərbaycanın uğurlu siyasetinin məntiqi nəticəsidir. Bu nəticəni isə, təbii ki, Azərbaycanın regiondakı mövqeyinin güclənməsi şərtləndirir. Öz uğurlu siyaseti, məqsədyönlü fəaliyyəti ilə Azərbaycan bölgənin lider dövlətinə çevrilirsə, Türkiye və Rusiya kimi dünyada söz sahibi olan qonşuları ilə əməkdaşlıqlarını yüksək səviyyədə qurursa, həmrəylik əldə olunursa, təbii ki, haqlı olduğu da öz təsdiqini tapır və ölkəmizin bundan sonra Dağlıq Qarabağ məsələsində uğur qazanacağına da, torpaqlarını geri alacağına da şübhə ola bilməz.

Inam HACIYEV

DTX “saxta təhlükəsizlik orqanı rəsmisi”ni saxlayıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan araşdırımlarda Azərbaycan Respublikasının vətəndaşı Rəsimov Rzamin Rza oğlunun özünü dövlət təhlükəsizliyi orqanlarının vəzifeli şəxsi kimi təqdim edərək əlaqəsində olan şəxslələ birlikdə Fətəliyev Hacı Fətəli oğlu, Əmənov Faiq Mətləb oğlu və digər vətəndaşların maddi vəsaitlerinin elə keçirilməsi istiqamətində cinayət əməlləri törətməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyat tədbirləri ilə Rzamin Həsimovun qeyd olunan əməlləri müfəssəl qeyde alınıb.

DTX-nin ictimai əlaqələr şöbəsində AZƏRTAC-a bildirilər ki, Rzamin Həsimov həmin cinayət əməllərində şübhəli şəxsi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. O, saxlanıllarən üzərində xüsusi vasitə olan əl qandali daşıdığı müəyyən edilib.

Məlum olub ki, Rzamin Həsimov əvvəller de özünü vəzifeli şəxsi kimi təqdim edərək törətdiyi cinayət əməllərinə görə 2008-ci il 29 yanvar və 2013-cü il 13 fevral tarixli məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunub. Faktla bağlı aparılan cinayət işi üzrə məhkəmənin 2018-ci il 29 oktyabr tarixli qərarı ilə Rzamin Həsimovun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq araşdırımları davam edir.

Aleksandr Xramçixin: “Amerika silahı almaq Yerevana baha başa gələr”

“ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistanda səsləndirdiyi bəyanatı hazırlı ABŞ administrasiyasının tipik davranış stildidir”. SIA xəbər verir ki, bu barədə Ruusyanın Siyasi və hərbi analiz institutunun direktor müavini Aleksandr Xramçixin news.am saytına açıqlamasında deyib.

Rusiyalı ekspertin sözlerinə görə, Vaşingtonun siyasi istəblismentində yalnız bir arzu var - gelir əldə etmək. “ABŞ prezidenti Donald Tramp gəlir əldə etmək arzusunda olan biznesmen kimi fəaliyyət göstərir. Yəni, Tramp neçə ki, biznesmen idι, elə de qalib, həttə prezident olsa be. O, sadəcə istəyir ki, Amerikada fəaliyyət göstərən böyük şirkətlər əlavə pullar qazansınlar və buna müvafiq olaraq o, bütün elverişli metodlardan istifadə edir ki, digər rəqiblərini sixişdirib kənarə çıxarsın. Hazırkı məqamda əsas rəqib kimi Rusiyadır”, Xramçixin bildirib. Bununla yanaşı, o qeyd edib ki, əger Ermenistan ABŞ-a yaxınlaşmağa, başlayarsa və bu vasitə ilə rusiyalı partnyorlarından imtina edərək, amerikalıların silahlarını almaq qərarını verərsə, bu, Kremlin xoşuna getməyə biler, eləcə də inciklik üçün səbəb yaranar. “Mən bilmirəm, bütün bunlar hansı dramatik nəticələrə getirib-çıxaracaq”. Deyən rus hərbi eksperti digər ilginc xatırlatmaları edib: “Bəlkə de heç bir nəticəyə çıxarma ya da bilər. Lakin Gürcüstan, Ukrayna nümunələri göstərir ki, Rusiyaya qarşı Amerika ilə dostluq etmək kədəlli sonluqlara aparıb-çıxara bilər.

Xramçixin eyni zamanda diqqəti amerikalıların silahlarının bir sıra məqamlarda Rusiya silahlarından keyfiyyətli olmasına yönəldib və bildirib ki, müasir silahlar heç də ucuz qiymətə satılmır. Eksperta görə, dəqiq budur ki, Ermenistanın hərbi büdcəsi bu cür xərcləri qarşılamaq gücündə və potensialında deyil. “Ukraynada da indi bənzər situasiya yaranıb və bu, Ermenistan büdcəsindən kifayət qədər çox büdcəyə malik olan ölkədə baş verir. Ukrayna dilemma qarşısındadır”, Xramçixin bildirib. Rusiyalı ekspert ümumiyyətə, Ermenistanın Amerika silahlarını alacağı təqdirdə na yeni deyil, soyuq müharibə illərindən qalmış və keyfiyyətini itirmiş silahların veriləcəyini bildirib. O, bu məsələdə də Ukrayna nümunəsini gösterib. Belə ki, ABŞ Ukraynaya məhz köhnə silahları satır.

Rövşən



ABŞ Ermənistan iqtidarına təzyiqləri artırır

"Həmsədlərin regiona budəfəki səfərləri əvvəlki səfərlərindən fərqli olmalıdır"

Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədlərinin regiona növbəti səfəri başlayıb. Ermənistanda hakimiyət nümayəndələri ilə silsilə görüşlər keçirən həmsədlər bu gün Azərbaycana səfərə gəlirlər. Sual yaranır, həmsədlərin ABŞ rəsmisi Con Boltonun səfərindən sonra reallaşan səfərlərindən Dağılıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir gözləntilər ola bilərmi? Söhbət etdiyimiz müsahiblərimiz ATƏT-in Minsk Qrupu həmsədlərinin regiona növbəti səfərlərinin əvvəlkilərdən fərq lənməyəcəyini bildirdilər.

Millət vəkili Tahir Rzayev:
"ATƏT-in Minsk Qrupunun həmsədlərinin fəaliyyətini məqbul hesab etmirəm"



- ATƏT-in Minsk Qrupunun həmsədlərinin fəaliyyətini məqbul hesab etmirəm. Çünkü bunlar, uzun müddət ərzində, konkret bir iş görmeyiblər. Yalnız müyyən münasibətlərin yaranmasına dəstək verirlər ki, bu da çox vacibdir. Yaxşı oları ki, bu qurum öz işini konkret məqsədlərə və planlara yönəltsin. Münaqişənin həlli ilə bağlı həmsədlərin əlində lazım olan bütün sənədlər var. Yeni BMT-nin qətnamələri, beynəlxalq təşkilatların qərarları və beynəlxalq hüquq normaları diqqət edir ki, Dağılıq Qarabağ münaqişəsi Azərbaycanın menafeyi çərçivəsində həll olunsun. Təessüflər olsun ki, bunlar müyyən hallarda liberal mövqə tuturlar və bu da bağışlanmadır. Ancaq yene deyirəm ki, hər bir şey münasibətlərle həll olunur. Bunların münasibət yaratmağı, xarici işlər nazirlerinin görüşlərini təşkil etməleri və ölkə prezidentlərinin görüşləri üçün müyyən şərait yaratmaları müsbət hal sayılı bilər. ABŞ rəsmisi Con Boltonun Dağılıq Qarabağ məsələsi ilə əlaqədar konkret mövqə bildirməsi çox müsbət haldır. Çünkü artıq ABŞ rəsmiləri də başa düşürər ki, bütün həqiqətlər və hüquq Azərbaycanın tərəfindədir. Dağılıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır, ayrılmaz bir hissəsidir. Bu baxımdan, həmsədlərin regiona budəfəki səfərləri əvvəlki səfərlərindən fərqli olmalıdır. Çünkü artıq ABŞ-da və Rusiyada Dağılıq Qarabağ məsələsinin həlli ilə əlaqədar xeyli dərəcədə fərqli fikirlər səsləndirilir. Fransada da müyyən meyillər var. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, Azərbaycanın bir qarış torpağı da düşməndə qala bilmez. Azərbaycanın işğal olunmuş əraziləri qaytarılmalıdır, qaćqınlar, köçkünlər öz torpaqlarına geri dönməlidirlər, orda məskunlaşmalıdırlar, sonra Qarabağın statusu müyyən olunmalıdır. Öğər bu prinsipləri əlde əsas tutaraq, irəliliyə gedis olarsa, hesab edirəm ki, Azərbaycan xalqı ATƏT-in Minsk Qrupunun həmsədlərinin fəaliyyətini məqbul hesab edə bilər.

Layihənin ümumi büdcəsinin bir hissəsi kredit və qrantlardan təşkil olunub və ilin sonundakı 2 milyon manat ayrılması planlaşdırılır.

Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan AMAL-in (Aqrar Məşğulluğun Artırılması Layihəsi) təqdimatında

AMAL layihəsinə ilin sonundakı 2 milyon manat ayrılması nəzərdə tutulub

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihəleri və Kreditlərinin İdarə Edilmesi üzrə Dövlət Xidmətinin reisi Mirzə Əliyev bildirib. Eyni zamanda Mirzə Əliyev nəzəre çatdırıb ki,

BSU-nun professor-müəllim heyəti təltif olunub

Dünen Bakı Slavyan Universitetində Elmi Şuranın iclası keçirilib. İclasda "Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət strategiyası"na uyğun fənn kurikulumlarının tərtibi və tədris standartlarının tətbiqi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə keçirilən tədbirlər və bu istiqamətdə universitetdə görülen işlər, SABAQ qruplarının fəaliyyəti və yeni tədris ili üçün qrupların formalşdırılması, professor-müəllim heyəti üçün elave təhsil tədbirlərinin təşkili, pedaqoji ixtisaslar üzrə müəllimlərin işə qəbulu imtahanlarında məzunların iştirakı, nəticələr, IV kurs tələbələri ilə müvafiq tədbirlərin təşkili, istehsalat və pedaqoji təcrübənin keçirilməsi məqsədilə orta əməkdaşlıq məktəbləri, baza müəssisələri ilə əlaqələrin qurulması və digər məsələlər müzakirə olunub.



BSU-nun rektoru, professor Nurlana Əliyeva müzakirələrdən önce, universitetin bir qrup professor-müəllim heyətini elmi-pedaqoji fəaliyyətlərindəki uğurlara görə təşəkkürname ilə tətəf edib. Rektor Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun "Tərəqqi" medallı ilə təltif olunmasını universitetə verilən dəyər kimi qiymətləndirib.

Elmi Şuranın davamında N.Əliyeva BSU-nun Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı İlyas Hüseynov Rusiyanın Qaraçay-Çerkəz Respublikasının Arxız qəsəbəsində PRO natiqlik "Multikultural mühitdə ictimai çıxışların, danişqolların, debatların aparılması sənəti" adlı beynəlxalq elm-tehsil forumunda "Ən yaxşı natiq" nominasiyası üzrə I yer tutması münasibətlə təbrik edib. Rektor gənc natiqin fəaliyyətini yüksək qiymətləndirirək, ona gələcək işlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən tədris işləri üzrə prorektör, professor Telman Cəfərov "Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun fənn kurikulumlarının tətbiqi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə keçirilən tədbirlər və bu istiqamətdə görülen işlər barədə məlumat verib. Təlim-tərbiyə işləri üzrə prorektör, dosent Xanım Sultanova Elmi Şurada universitetdə aparılan təlim-tərbiyə işləri və həyata keçirilən mədəni-kütüvə tədbirlər barədə hesabat məruzəsi ilə çıxış edib.

ZÜMRÜD

2018-ci ildə 7800 gənc məşğulluqla bağlı programlara cəlb olunub

Olkəmizdə gənclərin işlə təmin olunması ilə bağlı bir sıra məşğulluq programları icra olunur. AZƏRTAC xəber verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi yeni "AMAL" layihəsinə həsr olunan tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev məlumat verib. Onun sözlərinə görə, bu programlara 2018-ci ildə 7800 şəxs cəlb olunub. Eyni zamanda 6530 şəxs öz biznes programını tərtib edib ki, onun da 70 faizi aqrar sahəye aiddir. Nazir müavini vurgulayıb ki, gənclərin məşğulluğu və innovativ layihələrdə iştirakının stimullaşdırılması sahəsində gələcəkdə də müvafiq programlar həyata keçiriləcək.



14 ildə insan alveri ilə bağlı 1321 cinayət qeydə alınub



Azərbaycanda insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə aparılmasına başlandı. 2004-cü ildən indiyə qədər görülmüş qətiyətli tədbirlərlə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb, həmin müddədə 1321 cinayət və 900-e yaxın qurban aşkarlanıb, 538 şəxs məhkəmə məsuliyyətinə verilib". SİA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş idarəsinin rəisi, polis general-major Heydər Heydərov Milli Məclisde "İnsan alveri və qacaqmalçılıqla çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza" adlı konfransda deyib.

H.Heydərov bildirib ki, dünyanın əksər ölkələrində baş verən maliyyə böhranı, silahlı münəqşələrin coğrafiyasının böyüməsi, ucuz işçi qüvvəsinə olan tələbatın artması və tənzimlənməyən miqrasiya axınının genişlənməsi insan alveri ilə bağlı cinayətlərin artmasında xüsusi rol oynayır. Bütün bunlar isə insan alverini kriminal şəbəkə üçün daha əlverişli və cəlbəcidi edir. O qeyd edib ki, Azərbaycanda insan alverinə və qacaqmalçılıqla qarşı mübarizə istiqamətində çox ciddi addımlar atılır.



"Layihə çərçivəsində yaşıl ideasi olan gənclər üçün 5 min manatdan 200 min manatadək kreditlərin ayrılması planlaşdırılır. İllik faiz dərəcəsi isə 5% nəzərdə tutulub".

31 oktyabr 2018-ci il

Sosialyönümlü layihələr uğurla icra olunur

Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə Azərbaycanda dövlət başçısının düşünülmüş siyaseti nəticəsində, ölkəmizdə sabitlik qorunub-saxlanılır, iqtisadi islahatlar getdikcə dərinleşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu artır. Həyata keçirilən çox tərəflə və balanslaşdırılmış xarici siyaset nəticəsində, Azərbaycan regionunun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Dünya miqyasında müasir inkişaf modeli ilə seçilən Azərbaycan, son illərdə, ölkənin bütün sferaları üzrə böyük uğurlara imza atıb.

Sürətli sosial-iqtisadi inkişafını yasayan Azərbaycanın əldə etdiyi uğurlar, tərəqqi hər bir vətəndaşın həyatında hiss olunur və insanların rifah hali günü-gündən yaxşılaşır. Eləcə də, əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də, bündən maliyyələşən insanlara ödənilən vəsaitlərin dövlət başçısının məlum sərəncamlarına əsasən, vaxtaşırı artırılması və s. Azərbaycanda sosial sahəyə ayrılan diqqət və qayğının nəticəsidir. Görülən işlər, deməyə əsas verir ki, Azərbaycanda aparılan siyasetin mərkəzində, məhz insan amili dayanır. 2004-cü ildən Azərbaycan Prezident İlham Əliyev cərəncamları ilə reallaşan regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində də müüm rol oynamadı.

Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində, bütün istiqamətlərde olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmiş, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önemli addımlar atılmışdır ki, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaratmışdır. Bu gün sahibkarlara daim diqqət göstərilir, onlara güzəştli kreditlər verilir, fermerlərə subsİdiyalar ayrılır ki, bu da ölkədə sahibkarlığın inkişafına münbit şəraitin olduğunu eks etdirən amillərdir. Azərbaycan Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı ölkədə sahibkarlığın inkişafında yeni mərhəle oldu ve sahibkarlığın inkişafı üçün geniş imkanlar açıldı.

ÖLKƏNI ƏHATƏ EDƏ BİLƏCƏK ŞƏKİLDƏ, GENİŞ FORMADA ÖZÜNÜMƏŞĞULLUQ PROQRAMI İCRA OLUNUR

Həyata keçirilən tədbirlərin, reallaşan dövlət proqramlarının, davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əhalinin özünməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli Sərəncamı ölkəmizdə əhalinin məşğulluq imkanlarının artırılmasına yönələn kompleks tədbirlər sırasında əhəmiyyətli Sənəddir. Sərəncam azərəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılmasına yolu ilə gəlirlərinin artmasına,



əlavə iş yerlərinin yaradılmasına, eləcə də, kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaradıb. Bu məqsədə Prezidentin Ehtiyat Fondundan 6 milyon manat vəsait ayrıldı və ilk dəfə olaraq, Azərbaycanda dövlət seviyyəsində özünməşğulluq proqramının icrasına başlanıldı. Sərəncamda ailə əməyinə əsaslanan təsərrüfatların yaradılmasının dəsteklənməsi, ailə biznesinin inkişafına şəraitin yaradılması da yer almışdı. Təbii ki, ailə biznesinə dəstek və onun bazarın sisteminin tələbləri əsasında idarəciliyi kənd təsərrüfatı, ticarət, sənətkarlıq kimi sahələrinin və mikromaliyyələşdirmə yolu ilə inkişafi üçün təkan yaradıb. Bu, bütövlükde, ölkədə davamlı makro-iqtisadi sabitlik kimi dəyərləndirilir.

Təbii ki, özünməşğulluq proqramının praktik icrası nəticəsində, artıq kifayət qədər göstəricilər var. Belə ki, özünməşğulluq proqramının praktik icrası çərçivəsində işsiz və işsizxan vətəndaşlar üçün təşkil olunan təlim kursları keçirilib, uğurlu biznes planlarına malik şəxslərin ailə təsərrüfatları yardımib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmet və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquq şəxsin yaradılması bu sahədə mühüm addımların atılması əhəmiyyəti rol oynayır.

Sosialyönümlü layihələr həyata keçirən "ABAD" (Aile Biznesine Asan Dəstək) mərkəzləri rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalasdırılması yolu ilə əhalinin məşğulluq səviyyəsinin artırılmasına yönəlib. Layihələrə cəlb olunan insanlar müyyəyen müddədən sonra heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq, tərəvəzçilik (istixana), pərakəndə satış kimi istiqamətlər üzrə uğurlu şəkildə özünməşğulluq fəaliyyəti qurublar. Məlumdur ki, artıq "ABAD"-a qoşulan ailələrin məhsullarının nümayişi həyata keçirmək üçün "İçərişəher" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində "ABAD" Sənətkarlıq Mərkəzi dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərmək missiyasını həyata keçirir. "ABAD"-in, qısa bir zamanda, yaradılmasına baxmayaraq, bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən də, BMT-nin İnkişaf Programı (UNDP) ilə əməkdaşlıq edir.

Əməkdaşlıq çərçivəsində, ailələrin biz-

ƏHALİNİN SOSIAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ DÖVLƏT SİYASƏTİNİN PRIORİTETİNƏ ÇEVRLİB

Vətəndaşlar əhalinin məşğulluq imkanlarının artırılması, bölgələrdə sosial infrastrukturun yaxşılaşdırılması, sosial cəhətdən həssas əhalilərə təbəqələrinə dövlət qayığının artırılması yönündə həyata keçirilən tədbirlər insanlarda məmənluq yaradır. Ailə biznesini qurulması və inkişafı da sosialyönümlü layihələr sırasında uğurlu hesab olunur. Təbii ki, bunun böyük nəticələri var. Ekspertlərin qənaətinə görə, iqtisadi böhran şəraitində ailə biznesi modeli ilə işləyən strukturlar daha etibarlı və dayanıqlı olur.

Dövlət başçısının "Əhalinin özünməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamın yüksək səviyyədə icrası və özünməşğulluq fəaliyyətinin təşkili ilə elaqədar müvafiq normativ-hüquqi bazanın formalaşdırılması istiqamətində ardıcıl işlər görülüb. Hər bir bölgə üzrə özünməşğulluq fealiyyəti çərçivəsində dayanıqlı və gəlir gətire bilən biznes sahələrinin müyyəyen olunması istiqamətində nəticələr əldə olunub və bu davam etməkdədir.

Bu gün ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi sağlam biznes mühitini yaradıb. Təbii ki, bu da fərdi təsərrüfata sahib olan iştirakçılar onların özünməşğulluğunun təmin olunması, ailə gəlirlərinin artırılması, ümumən biznes imkanlarına malik olmaları üçün yaradılan şərait onlarda məmənluq hissini yaradır.

Göründüyü kimi, həyata keçirilən tədbirlər vətəndaşların özünməşğulluğuna şərait yaradıb. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın dövlət siyasetinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Qətiyyətlə vurğulamaq olar ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasetinin prioritətine əvənləndirilir. Sosialyönümlü layihələrin icrası da, məhz bu məqsəddən qaynaqlanır.

Nəzakət ƏLƏDDİNQIZI

Gələn il SOCAR üzrə büdcə ödənişləri artacaq

2019-cu ilde SOCAR üzrə büdcə ödənişlərinin artacağı proqnozlaşdırılır.



AZERTAC xəber verir ki, bu barədə "Azərbaycan Respublikası 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablaşma Palatasının Rəyində deyilir. Qeyd olunur ki, gələn il Vergilə Nazirliyinin xətti ilə neft sektorunu daxil olmaqlarda SOCAR üzrə büdcə ödənişləri 1 milyard 450 milyon manat və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfiət vergisi 886 milyon manat nəzərdə tutulur. Bu da cari ilin proqnozu ilə müqayisədə SOCAR üzrə 20 milyon manat çox, ABƏŞ üzrə isə 64 milyon manat azdır.

"Jara"nın başlama tarixi bəlli oldu



Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" beynəlxalq musiqi festivalının başlama tarixi açıqlanıb. SIA-nın məlumatına görə, bu haqda festivalın rəsmi Instagram səhifəsində xəber verilib. Bildirilib ki, tədbir iyul 25-də start götürür. Dörd gün davam edəcək gecənin başlığı iyulun 28-nə planlaşdırılıb.

"Sea Breeze" istirahət mərkəzində keçiriləcək festivalın qonaqları arasında Rusiya şou-biznesinin nümayəndələri ilə yanaşı yerli məşhurlar da yer alacaqlar. Qeyd edək ki, "Jara"nın digər təşkilatçıları Qriqori Leps və Sergey Kojevnikovdur. Bir müddət əvvəl məşhurlar "Jara 2019"a hazırlıqlara başladıqlarını açıqlamışdır.

Hüseyn Cavid yaradıcılığına dair məqalələr toplusu çapdan çıxbı

Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev-muzeyinin elmi şurasının qərarı ilə "Hüseyn Cavid yaradıcılığının tədqiqi, təbliği və tədrisi məsələlərinə dair" məqalələr toplusundan ibarət kitab çapdan çıxbı. Hüseyn Cavidin ev-muzeyindən AZERTAC-a bildirilər ki, nəşrin ideya müəllifi və baş elmi məsələhətçi bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, elmi redaktoru və "Ön söz"ün müəllifi Cavidşunas Yusif Günaydindir.

Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavid ərinin tədqiqi, orta və ali məktəblərdə tədrisi, həmçinin təbliğine dair məqalələr yer alıb. Nəşrdəki məqalələrin müəllifləri Əzizəgə Nəcəfzadə və Aynur Nəcəfovadır.

Bu ilin ötən dövrü ərzində Azərbaycanda 4400-dən çox zəlzələ baş verib



Ilin əvvəlindən bəri ölkəmizdə 4400-dən çox yərtərəfli təkan qeydə alınıb. Onlardan 27-si digərləri ilə müqayisədə daha çox hiss olunub. Son vaxtlar Şamaxı, İsləməilli, Zaqatala, Balakən, Kiçik Qafqaz, Talyış zonası, orta və şimali Xəzər bölgələrində daha çox seysmik aktivlik müşahidə edilir. İl ərzində qeydə alınan zəlzələlərin əksəriyyəti də həmin bölgələrdə baş verib. AZERTAC xəber verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmet Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib.

Onun dediyinə görə, bu il iyulun 4-də Zaqatalada qeydə alınan maqnitudası 5 baldan yüksək, episentrində isə 6 bal olan zəlzələ hələ ki, en güclü təkandır. İl əkininci güclü təkanı avqustun 29-da Lerik-Lənkəran sərhədində, Lerik rayonu ərazisində baş verib. Həmin təkanın gücü episentrində 5 baldan çox olub. Direktor, həmçinin bildirib ki, zəlzələni qabaqcadan proqnozlaşdırmaq mümkündür. Q.Yetirmişli yaxın vaxtlarda ölkə ərazisində katastrofik, dağıdıcı güce malik zəlzələlərin gözlənilmədiyini, xırda təkanların isə hər gün baş verdiyini diqqətə çatdırıb.

Ermənistanda növbəti silahlı qiyam reallığı

Yaxud yeni sistem köhnə sistemin səhvələrini təkrarlayır

Ermənistanda dekabr ayında keçirilməsi gözlənilən növbədən kənar parlament seçkiləri ətrafında vəziyyət gerginləşir. Hətta ekspertlər baş verənlərə əsaslanaraq ölkədə silahlı müqavimətin baş verəcəyini də istisna etmirlər. Onlar bu kimi proqnozların əsaslarının kifayət qədər çox olduğunu bildirirlər.

Yeri gelmişkən, xatırlamaq olar ki, Ermənistandan müxtəlif siyasi gücləri dəfələrle güc tətbiqinə el atıblar. Misal üçün, 1999-cu ilin oktyabrında parlamentdə töredilmiş terror aksiyası, "Sasna Srer" qruplaşmasının silahlı aksiyası və həmin aksiya zamanı polis alayının zəbt edilərək, bir neçə hüquqmühafizə əməkdaşının qətlə yetirilməsi və s. digər olayları buraya əlavə etmək olar.

Sargis Artsruni: "İnqilab liderinin hər bir ifadəsinin cəmiyyət tərəfindən, birmənalı şəkildə, qəbul edilməsi zamanı yavaş-yavaş geridə qalmaga başlayır"

Məhz indi, erməni cəmiyyəti anlamağa başlayır ki, Nikol Paşinyan Ermənistani bütün bələldən qurtara biləcək "ağ atlı oğlan" deyil. O da ebəs deyil ki, artıq ölkə mətbuatında daha çox "Paşinyanın qeyri-dəqiq hesablanması", "Paşinyanın hədəfdən yanınması" və bu kimi bənzər başlıqlı yazılar işıqlanır.

Məhz bu baxımdan, həmin yazıldan və ekspert rəylərindən bir neçəsinə yanaşma edərək, Ermənistandakı vəziyyətin nə yerde olduğunu analizini apara bilerik. "Birinci informasiya" ("1in.am") portalında siyasi məqalələri ile çıxış edən analistik Sargis Artsruninin yazdırmasına görə, Nikol Paşinyan bir reallıqla barışmalıdır ki, parlament seçkilərdən sonra hakimiyətin bütün yükü öz ağırlığı ilə onun ciyinlərinə düşəcək və bu amil onun reytinginə aşağı enməsi ilə neticələnəcək. "Başqa sözə, inqilab liderinin hər bir ifadəsinin cəmiyyət tərəfindən, birmənalı şəkildə, qəbul edilməsi zamanı yavaş-yavaş geridə qalmaga başlayır" deye yanan erməni analistik eləvə edir ki, eger Paşinyan yeni beşiliklə manda tiddialırsa, inqilabi ritorikadan imtina edərək, kütlönen alqışlarına deyil, cəmiyyətin sosial seqmentinin və beynəlxalq



ictimaiyyətin qəbul edəcəyi, eləcə də, yaxşı düşünləmiş mətnlər üzərində dayanmalıdır.

Vigen Sarkisyandən Nikol Paşinyana: "Siz, hazırda onilliklər boyu yaradılanları ardıcılıqla məhv edib-dağıdırınsınız"

Sabiq müdafiə naziri Vigen Sarkisyanın facebook səhifəsində Nikol Paşinyana müraciətində yazıb: "Siz, hazırda onilliklər boyu yaradılanları ardıcılıqla məhv edib-dağıdırınsınız".


Respublika Partiyasından olan parlamentin fraksiya üzvü, eyni zamanda, siyasi təşkilatın sədri müavini Armen Aşotyanın fikirlərini isə "Novosti-Armeniya" yazır. İnfomasiya mənbəsinin qeyd etdiyinə görə, "inqilabi dəyərlər" Ermənistanda avtoritar rejimin əsaslarını qoymaqdadır. "Paşinyanın seçilənə qədər vəd edirdi ki, ölkə bütçəsini qısa müddədə yarım milyard dollara qədər artıracaq. Bu, baş vermedi", adıçəkilən nəşr Aşotyanın fikirlərini yazıb. "Bənzər vedlərin kifayət qədər populizm qoxusu verdiyindən əmin olmuşuq" deyə erməni siyasetçi bildirib.

Aşotyan artıq zənglərin vurulmasının vaxtının çatdığını bildirib və baş verən hadisələr fonunda insanları gözlərini açmağa və hadisələri düzgün qiymətləndirməyə çağırıb.

Bələliklə, görünən budur ki, Ermənistanda əmələ gelən növbəti avtoritar rejime qarşı köhnə avtoritar rejim mübarizəyə başlayıb. Son olaraq ki, Ermənistanın beynəlxalq əlaqələr və təhlükəsizlik institutunun direktoru, politoloq Stepan Safaryanın fikirləri diqqətçəkicidir. O öz növbəsində, bildirib ki, sabiqlərin, yeni Qarabağ klanının yalnız bir variantları qalıb - silahlı dövlət çevrilishi...

Rövşən NURƏDDİNOĞLU

Əjdər Tağıoğluun erməni tarixşünaslığının şah damarını kəsən əsəri İstanbulda nəşr edildi



Katırladaq ki, Azərbaycan oxucularına 2016-cı ildə təqdim edilən bu elmi əsər kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək, erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən "erməni tarixinin atası" M.Xorenatsının şəxsiyyətini təzkib etməklə, kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin "Serməniləşdirilmiş" mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş "Armeniya tarixi" əsərlərinin, habelə, keşif babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduları xalqa yazılıqları "qədim tarix" kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir.

YAP Daşkəsən rayon təşkilatı yığıncaqlar keçirib

YAP Daşkəsən rayon təşkilatının "Daşkəsən Filizsaflasıdırma" ASC, 31 nömrəli Yol İstismarı MMC, Daşkəsən Dövlət-Aqrar İnkışaf Mərkəzi və Daşkəsən rayon İncəsənət Məktəbi ilk partiya təşkilatlarında YAP Daşkəsən rayon təşkilatı gənclər birliliyinin və qadınlar şurasının V konfransına nümayəndələrin seçilməsi ilə bağlı yığıncaqlar keçirilmişdir.

Yığıncaqlarda çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev Ümummilli Lider Heydər Əliyevin əsasını qoymuş Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuzu sahibdir və yarandığı gündən ölkənin içtimai-siyasi həyatında əhəmiyyətli dəyişikliklər edib, şərəfli bir yol keçib. M.Yolçuyev içtimaiyyətin bütün təbəqələrini öz ətrafında birləşdirən YAP-in cəmiyyətdə aparıcı rolunun gündən-günə daha da möhkəmləndiyini qeyd edib.

M.Yolçuyev onu da vurgulayıb ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik və siyasi təcrübəsinə əsaslanan YAP ölkəmizdə ən güclü siyasi təşkilatdır və içtimai nüfuzuna görə, ona əberəb mövqədə duran digər bir partiya mövcud deyil. Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, partyanın Sədri İlham Əliyevin fəaliyyəti dövründə partyanın nüfuzunun daha da yüksəldiyini qeyd edib: "Bu gün YAP-in sıralarında gənclər və qadınlar böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların əksəriyyəti də gənclərdən ibarətdir. Həmin təşkilatların gənc əməkdaşları buna əyani nümunədir". M.Yolçuyev YAP sıralarına qəbul olunmaq üçün əziz verən gənclərin və qadınların ölkənin içtimai-siyasi həyatında fəal rol oynayacağına əminlərini ifadə edib.



YAP Daşkəsən rayon təşkilatı gənclər birliliyinin və qadınlar şurasının V konfransına ilk partiya təşkilatlarından nümayəndələr seçilmişlər.

RƏFIQƏ

YAP Pirallahi rayon təşkilatına yeni üzvlər qəbul olundub

Yeni Azərbaycan Partiyası Pirallahi rayon təşkilatı 10 sayılı Birleşmiş Şəhər Xəstəxanası ərazi ilk partiya təşkilatında YAP sıralarına yeni qəbul olunmuş 81 nəfərə üzvlük vəsiqələrinin təqdim olunması tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Pirallahi rayon təşkilatı idarəə heyətinin üzvü, 10 sayılı Birleşmiş Şəhər Xəstəxanasının baş həkimi və ərazi ilk partiya təşkilatının sədri Ələddin Muxtarov qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyev ideyalarından danışarkən, Yeni Azərbaycan Partiyasının, bila-vəsiti Onun tərəfindən yazılmış məramnaməsinə döñə-döñə nezər salmalı, orada Dphi Öndər Heydər Əliyevin qurmaq və görmək istədiyi Yeni Azərbaycanın mənzərəsini gözümüzönünde canlandırmalıyıq.



Tədbirdə YAP Pirallahi rayon təşkilatının sədri Hikmət Şikarov isə çıxışında bildirib ki, 1992-cil noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalasaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddədə milli birliliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanıb.

"Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, monolit siyasi təşkilatdır" deyə qeyd edən Hikmət Şikarov, həmçinin bildirib ki, ötən müddədə yüksək nüfuz qazanan, Yeni Azərbaycan Partiyası siyasi mübarizələrə dərhal şərəfli yol keçib: "İqtidár partiyası olaraq, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev siyasetinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin helli edilməsinə layiqli töhfəsini vermiş və bundan sonra da verəcək. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə genişlənir. Bu, dövlətimizin başçısına və partiyamıza Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gelir. Artıq monolit birliyi, sosial bazası və yüksək intellektüel olaraq bir siyasi təşkilata çevrilən, öz sıralarında içti-maiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirir. Bu gün partyanın sıralarında 723 mindən artıq üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sedaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasetə inamin göstəricisidir".

Tədbirdən sonra YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib. Yeni üzvlər, birmənalı olaraq, bildiriblər ki, bu gün onların həyatında çox əlamətdar hadisə kimi qalacaq. İnkışaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərefdir.

Rövşən NURƏDDİNOĞLU

S I Y A S I R A K U R S

Olanları göz qabağındadır...

Yaxud radikalizmdən doğan gerçeklik

Sırr deyil ki, dağdırıcılıq və anarxiya məqsədlərinə söykənən siyasi radikalizm amiliinin yaratdığı bənzər təhlükələrin miqyası genişdir. Bunu bir sıra ölkələrin, xüsusi-lə, "inqilablar" yaşamış bəzi post-sovet ölkələrinin təcrübə-sindən də görmək mümkündür. Lakin sonradan hər hansı bir siyasi radikalizmin uğursuzluğu da, fakt olaraq, öz sübutunu tapıb.



O da, məlumdur ki, Azərbaycanda da siyasi mübarizənin bu үsüldən ənənəvi müxalifət dəfələrlə istifadəyə cəhd edib və nəticə olaraq, isteyinə çatmayıb, eləcə də, ictimai rəy qarşı-sındakı olan-qalan reytingini de itirmə-yə məhkum olub. Təkcə, 2003-cü və 2005-ci illərdə baş verən hadisələri xatırlasaq, qeyd edilən fikirlərin şahidlərin əsaslılığını söykənə bilərik.

Bu günə qədərki “təcrübə”

Bu gün də, saman çöpündən asılı qalan müxalifətin dağıdıcı qanadı "bel-ke də qaytardılar" xam xeyallarına qurşanıb, ictimai rəyə yenidən nüfuz qazanacağını düşünür. Xüsusilə, uğursuz mübarizənin "simvoluna" çevrilmək iddiasını daha çox AXCP-"Milli Şura"nın tımsalında görmək mümkündür. Elan edildiyi gündən hazırlı vaxta qədər destruktiv mübarizə yolunu tutan və AXCP sədri Əli Kərimli tərəfindən idarə olunan "Milli Şura" təmsilcilərinin dövlət, demokratik dəyərlər, sivil mübarizə düşüncəsində olduğunu demək, ümumiyyətlə, mümkün deyil. Çünkü bu güne qədərki "təcrübədə", əsasən, radikal çağrıslardan başqa heç nə gözə dəyməyib.

**Sivil cəmiyyət,
radikalizmi rədd edən
kəsim heç bir halda
onlara dəstək
verməvəcək**

Onu da qeyd edək ki, Ə.Kərimli və digər "Milli Şura" yetkililəri yaxşı bilirlər ki, sivil cəmiyyət, radikalizmi rədd edən kəsim, heç bir halda, onlara dəstək verməyəcək. Bunu ötən illərin təcrübəsində dəfələrlə gərmüşük.

Misal üçün, radikal dindarların "Mil-

Müxalifətdaxili çəkişmələrin dərinləşməsi onu deməyə əsas verir ki, yaxın vaxtlarda partiyalardan yeni qopmalar və istefalar baş verəcək. Hətta AXCP, Müsavat, "Ümid", ADP kimi partiyaların fəaliyyətlərinin dayandırılması və ya hansısa partiyaya transfer olmaları da proqnozlaşdırılır.

“Yurdaş” partiyasının sədri Mais Səfərli “Səs” qəzeti nə açıqlamasında bildirdi ki, siyasi təşkilatların fəaliyyəti, yalnız bəyanat verməklə, bu və digər hadisəyə münasibət bildirməkdən ibarət olmamalıdır: “Siyasi partiyalar hər an fəaliyyətdə olmalıdır. Yeni partiyadaxili və təşkilati məsələlər ile meşgul olmalıdır. Amma dağıdıçı müxalifət düşərgəsində təmsil olunan partiyaların əsas vəzifəsi nedir? İqtidarıñ gördüyü işlərə kölgə salmaq, qara ləke salmaq və reallığı özündə eks etdirməyən məsələlər ilə bağlı bəyanatlar verməkdir. Bu, sadəcə olaraq, belə bir fikir deməli müxalifət partiyalarının məşgul ola biləcəyi başqa bir fəaliyyət sferası yoxdur. Nə partiyadaxili işlərlə məşgul ola bilirlər, nə də öz təşkilatlarında yenidənqurma işlər apara bilmirlər. Ona görə də, ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlirlər”.

M.Sefərli, onu da bildirdi ki, siyasi partiyanın fəaliyyəti yalnız iqtidarıñ fəaliyyətinə qara yaxmaqdan ibaret olmamalıdır: "Normal fəaliyyetləri olmalıdır. Partiya qu-

Oərb müxalifəti rədd edir

Mais Səfərli: “Xaricdən gələn nümayəndə heyətləri heç vaxt müxalifətlə görüşmür”



ruculuğu işləri aparılmalı və öz partiyalarında demokratizmi təmin etməlidirlər. Lakin müxalifət partiyaları bu prinsiplərdən uzaqdır. Belə partiyaların irəliyə getməsi mümkünksüzdür. Sadəcə olaraq, suyun üzərində qalmaq üçün saman çöpündən yapışan insan təessüratı yaradırlar". "Fakt budur ki, müxalifət fəaliyyətsiz durumdadır. Xarici qüvvələrin maddi-mənəvi yardımı da bir nəticə vermir. Bu halda, onların fəaliyyət göstərmələrinə nə dərəcədə lüzum ola bilər" sualını cavablandırıran partiya sədri bildirdi ki, artıq 15 ilə yaxındır ki, xarici ölkələrdən gələn, xüsusilə də, xaricdən gələn nümayəndə heyətləri heç vaxt müxalifətlə görüşmür. Amma indi görün bu radikal mü-

niye cəlb edildiyinin səbəb
slində, ayındır. Azərbaycan
ən ölkəsidir və din ən həssas
ən biridir. Bu yolla cəmiyyət
mənkanları daha asan ola bilər,
kifayət qədər problem və
“Milli Şura” və AXCP sədrələrinin
şəhərində “Azərbaycanda dindar
əhalinin tətbiq edilməsini”, “inanclı şəxslərin
yətəlliklərin tətbiq edildiyini” vur
və də cəmiyyətdə din çətiri al
və idarəetmə yaratmağa hesablan
pat olaraq dəyərləndirilmişdir.
“Milli Şura” bununla heç bir
daha doğrusu, özlərinin göz
əyani nəndığı mübarizəyə nail ol
azərbaycan tolerant olkədir və
lil ki, burada dini ayri-seçki
əksinə, digər inkişaf etmiş
dini dözümsüzlük'lərə bi

Üzüsulu ikən siyaset arenasını tərk etməliydlilər

Əsas məqam isə budur ki, "Millet Şura" öz etibarını artıq 2013-cü ildə təzə yaradıldığı vaxtda itirmişdi. Əbəd deyil ki, bu qurum yaradılarken, "ölüm doğulmuş uşaq" kimi qiymətləndirildi. Belə olan halda, oradakılar üzüsülü ikən siyaset arenasını tərk etməliyidilər. Ancaq bu addımı atmışdır. Nəticədə, normal düşüncəli ictimai rəy bunların iç üzlərini daha aşkar şəkildə gördü. Bu gün hakimiyyətə qarşı gücü söz oldularını dərk edənlər indi de bir birlərinə qarşı olmazın hücum, təhqiqat və söyüş kampaniyalarına başlayıblar. Buna isə təəccübəlməyə de dəyməz. Necə deyərlər, olanlar göz qabağındadır...

Rövşən RƏSULOV

A portrait of Jean-Pierre Raffarin, a French politician, shown from the chest up. He is wearing a light-colored shirt and a dark tie. The background is blue with red text.

Təhmasib
Novruzov

Umac ovmağı bacarmayan əriştəbazlar

Bilmirəm nədəndi (Baba Pünhan demiş, bəlkə zəmanədəndi!..), son vaxtlar müxalifətimizin fəaliyyətini izlədikcə, hər dəfə atalarımızın müdrik kəlamları yadıma düşür. Məni qınamayın, müxaliftəin fəaliyyəti daha çox lətifələr yaratmağa, söyləməyə sövq eliyir adəmi. Amma mən nədənsə, ulularımızın əsrlərin sınağından çıxmış deyimləri ilə, istəyirəm ki, bunların başlarına bir az ağıl qovam.

Amma hardan? Baş tapırıq ki, ora da nəsə qo-yaq? Hər ne qədər olsa da, bizim milletə mənşəbdular və hər vasitə ilə çalışıram ki, bir dənə də olsa, baş tapam və ora ağıldan-filandan qoyam ki, papaqlarını (eğer varsa) qoyub qabaqlarına bir az düşünüb-dاشınsınlar. Axtaran tapar! Bunu da atalarımız buyurub. Bizim həddimiz nədi, onların müdrik kəlamına zidd gedək və qaxılıb oturaq yerimzdə? Odur ki, axtar-maqda davam edəcəyik. Bəlkə günlərin bir günü bir baş tapa bildik və ağılı da qoyduq ora ki, haqqın yoluна qayıtsınlar. Bizim gözəl-göyçək müxalifət düşərgəmizdə o qədər eyər-əskik var ki, adam bilmir hansını qabağa salsın, hansını sonraya saxlaşın. Amma son vaxtlar, həmişə seçkiönçəsi olduğu kimi, yenə müxalifət düşərgəmizdəkiliər başlayıblar bir-birinin ətini yeməyə. Deyəsən, xaricdəki emiləri-dayıları onların payını o qədər azaldıb ki, indi heç kəs payını kimləsə bölmək istəmir. Amma biznesin də (noolsun ki, siyasi biznesdi, axır ki, biznesdi...) yazılmamış bir qanunu var. Gecikənin malını qaparlar (Bu da lap ataların məşhur "yeməyənin malın yeyərlər" misalına bənzədi). Odur ki, lider bəylər bir-birini gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar. Səbəbi də məlumdu. Həmin o dayılarına və emilərinə sübut etməyə çalışırlar ki, o pisdi, mən yaxşıyam. Yəni ki, pulunu mənə etibar ele. Gözümə dönen həmin emilər, dayılar da millətin içində pərxaşlıq salmaq üçün elə onların bu savaşından məharətlə yararlanırlar və hər birinə də söz verirlər ki, məhz onunladır (İndi də yadıma Türkiyənin məşhur teleaparıcısı Ülkər bəy düşdü. "Yaparsın aşqım"dağı Ülkər bəy. Hər cütlüyə deyr ki, siz qazanacaqsınız, cünki mən sizi tuturam). Beləcə,

müxalifet liderlerimiz çıxıblar qazanc savaşına və bu savaşda nə mən nələm bilirlər, nə sən ölü! Hansı hədyanlar qalib ki, bir-birinə deməsinlər? Elə ki, sakitleşirlər, hərəsi cumur sosial şəbəkə qəhrəmanlarından birinin yanına və alıb elinə mikrofonu başlayır millətə sevgidən, vətənpərvərlikdən, xalqın güzəranına olan yanışından və daha nələrdən ağızları köpüklənə-köpüklənə danışmağa. Bu da qəbul. Noolar, müxalif siyasetbazdı, bunları deməldi, desin. Amma sonra başlayırlar milleti birliyə (...) səsləməyə. Çevir tati-vur tati (bu da bir el kələmidir), xalqa deyirlər ki, bizi sevin, bizə etimad göstərin, meydana gəlin, gücümüzü birləşdirek və s. və i. Bax, bu yerdə atalarımızın məşhur kəlamı tappılıtlı ilə düşür yadımıza: özünə umac ova bilmir, özgəyə əriştə kəsmək isteyir! Yəni əriştə kəsmək bir az qabiliyyət, bir az təcrübə isteyir. Amma umac ovmaq üçün, sadəcə, bir az eziyyət çəkməlisən. Özünü əziyyətə salıb, umac ovmaq istəməyənin əriştə kəsmək istəyi ne qədər gülməlidisə, lideri olduğu siyasi təşkilatda, təmsil elediyi müxalifət düssərgəsində birlik yarada bilməyənlərin, məmləkəti birliyə çağırmaları da bir o qədər məzəlidir. Amma deyəsən, kişilər bu məzədən əməlli-başlı qazanc götürürler, ax! Belə olmasa, iyirmi beş il necə qalmaq olar müxalifətdə, özü də hər il eyni sözləri tutuquşu kimi təkrarlaya-təkrarlaya... .

Həsən Səbri Ayazov və Xədica Əlibəyova qadın hüquqlarının müdafiəçiləri kimi

XIX əsr Azərbaycan qadın feallarından olan Xədici Əlibəyovanın fealiyyətində ən diqqətəliyi səhifələrdən biri, bəlkə də birincisi onun "İşig" jurnalının nəşrində əvəzsiz iştirakıdır. O, jurnalın təkcə baş redaktoru deyildi, eyni zamanda, ən məhsuldar yazar idi.

O, jurnalda Xədice, X.Əlibəyova, Çayqıraqlı Həyatxanım, Hacıxanım və s. imzalarla çıxış etmişdir. Xədice xanım dövrünün ədalətliliklərini, o sıradan Şəhrebanı xanım Şabanzadəni, Nabat və Gülsüm xanım Nərimanovaları, Səryə xanım Ananovanı və başqalarını bu jurnalda yazmağa cəlb etmişdi. Xədice xanımın jurnalda "Vəzaifi-beyfiyyə", "Idarəən-əxtar", "Hüququmuz" və s. silsilə məqalələri çap olunmuşdu. (Xədice xanımın jurnalda imzaları da var). Jurnalın 1-ci sayında "Həmşirərimizə" adlı yazıda Xədice xanım yazdı:

"Əlbəttə, hər bir müslüm və müslimə (yəni müsəlman kişi və qadın) öz mülkiyyət və vətəninə tərəqqisi yolunda mümkün olduğu qədər çalışmağa borcludur. Zatən, mensub olduğumuzdan mübin (aşkar) islam dəxi bunu icab edər.

Yoxsa nənzələ üz tutan milletimizin halına tamaşa edib durmağı özüne, vicdanımı rəvə görməyi nəşrinə başladığım qəzetəde bacardığımız qədər islam qardaşlarımızın girdabi-cəhalətdən xilas olmağınə çalışacağız".

Jurnalın nəşrini ilk təbrik edənler içərisində yazıçı və müəllim İsgəndər bəy Melikov, ruhaniyərdən Hacı Mir Ağa Möhsümzadə, ziyanlı qadınlardan Nəcabət xanım Zeynalova, Süreyya xanım Həsənova və başqaları var idi. Öz təbrik məktubunda İ.Melikov yazılırdı: "Vucude gələn mübarək "İşig" qəzetəsinin əvvəlinci nömrəsi vüsul oldu. Oxudum. Artıq dərəcədə məmənun oldum. Doğrusu, zülmət və cəhaləti-islam içinde qalmış olan ana və bacılarımızın hallarını, onların təlim və tərbiyədən məhrum olmalarını nəzərə alıb məhzun oldum. Qəzetənin vərəqələrini oxuyunca fərəhəndim. Nəcə fərəhənləmeyim ki, zati-aliyələri birinci dəfə olaraq Qafqazyada müdürü və mühərrire nami ilə meydana çıxdığını görürüm".

"İşig" in dili, əsasən, sadə və aydın idi. Buna baxmayaraq, bu jurnalın dili öz həmkarları tərefindən tenqid olunmuşdu. Jurnalda Rəhim bəy Melikov, Y.V.Çəmənəzəminli və başqalarının məqalələri işig üzü görmüşdü. "İşig" bəzi müəlliflər tərefindən tenqid olunsa da onun nəşrini təqdim və müdafiə etəyənlərin sayı çox idi.

Məlumdur ki, dil məsəlesi XX əsrin əvvəli Azərbaycan metbuatında ən ağırlı məsələlərdən sayılırdı. Bu məsələ ilə çoxlu mübahisələrin getdiyi və bu məsələlərdə əksər görkəmlə ziyalıların iştirak etdiyi yaxşı məlumdur. "İşig" in 1911-ci il 5-ci sayında verilən elanda müəlliflərən rica ilə deyilir ki, "yazılan məmən oludurca öz dilimizdə yazılib, ərəb və fars lüğətləri işlətməsin". Çünkü oxucularımızın çoxu qəzətimizin dilindən şikayət edirlər".

Bəzi müəlliflər öz məktub və təbriklerini jurnalda rus dilində göndərirlər. "İşig" bəzi məqalələrini,

özü rus dilində yanan M.Əlibəyov Azərbaycan diline tərcümə etməyə məcbur olurdu.

"İşig"ın şöhrəti Azərbaycan və Qafqaz həuduqlarından çıxıb Krim, Şimali Rusiya, Volqaboyu, Türkistan, İran və Türkiye həuduqlarını da aşmışdı. Bu, faktik olaraq, Şəfiqə xanım Qaspirinskayanın nəşr etdiyi "Aləmi-nisvan" jurnalından (1906-1910) sonra türk dünyasında nəşr olunan ikinci qadın jurnalı idi. "İşig" in nəşrini İstanbuldan Həsən Səbri Ayazov, Tiflisdən Məsture-binnət Məcidəl-səltənə Əfşar, Peterburq Universitetinin tələbəleri Mir Yaqub Mehdiyev və Əsəd bəy Əmirov, Aşqabaddan Xaver xanım Tahirova və b. təbrik etmişdilər.

Həsən Səbri Ayazov (?-1936) məşhur Krim tatar yazarı, jurnalist və ictimai xadimidir. O, "Tərcüman" qəzeti təsisçisi və baş redaktoru, türk dünyasının önderlərindən İsmayılov bəy Qasprinskinin ardıcılılarından olmuşdur. "Tərcüman"da xeyli mündət yazı işləri müdürüyüni həyata keçirən H.S.Ayazov "Tərcüman"ın varisi kimi çıxan "Millət" qəzeti təsisçisi və baş redaktoru olmuş, Azərbaycan metbuatında çıxış etmiş, 1917-ci ilde "Rusiya Müsəlmanları" Partiyası İcraiyyə Komitəsinin üzvü seçilmişdi. "Nədən bu hala qaldıq?" pyesini 1906-ci ilde Bakıdakı "Fiyuzat" jurnalında çap etdirir. Heç bir il keçmir ki, (1907-ci ilde (1324 h.) pyes Bakıda kitab şəkillərdə çap olunur, səhnəyə qoyulur. Bu, Həsən Səbri Ayazovun Bakıda çap olunan ilk kitabı deyildi. 1906-ci ilde "Üsüli-tədris və təlim-terbiye" adlı metodik bir əsər də çap olunmuşdu. Müəllif bu əsərdə dərs əsərləri və pedaqogika haqqında geniş məlumat vermiş, müəllimlərə 12 qaydə ilə dərs verməyi məsləhət görmüşdü. Hətta kitabın sonunda "Mektebin müəllimlərinə aid nizamnaməsi", "Mektebin şagirdlərə aid nizamnaməsi" adı ilə məktəb rejimi barədə təlimat verilmiş və kitaba təhsil müddəti 5 il olan məktəblər üçün program nümunəsi də əlavə etmişdi. II Dövlət Dumasına deputat seçilən istedadlı publisist, islahatçı görüşlərlə seçilen Rəşid Mediyyəv ana dilində bir qəzeti nəşrənə icazə alır. H.S.Ayazovun redaktoru olduğu bu qəzeti ilk sayı 1906-ci ilin mayın 1-də Qarasubazarda işig üzü görür. Cox təessüb ki, "Vətən xadimi" qəzeti 1908-ci ilde hökumət tərefindən bağlanır. Bir müdət Moskvadakı Lazarev İnstitutunun şərqşuraslıq fakültəsində dərs deyən Həsən Səbri ictimai-siyasi xadim kimi şöhrətlər. Özünü həmişə İsmayılbəy Kaspıralının tələbəsi sayan Həsən Səbri onun həmdə köməkçisi və məsləkdaşı olmuşdu. "Tərcüman" qəzeti təqdim edilir. H.S.Ayazovun redaktorluğunu da İsmayılbəy Kaspıralı, məhz H.S.Ayazova etibar etmişdi. Ölüm ayağında İsmayılbəy Kaspıralının başı üzərində olan və onun son sözlərini Türk dünyasına çatdırıran da Həsən Səbri olmuşdu. 1917-ci ilin fevralında Rusiyani sarsıdan inqilab Krimdən da yan keçmir. Krimda azadlıqsevərlər ayağa qalırlar. Onlar müstəqil dövlətəri de qura bilirlər. 1917-ci il martın 26-de Krim Xalq Cumhuriyyəti elan edilir və Noman Çəlebi Cihanın rəhbərliyi ilə Krim Milli hökuməti qurulur. Krimda çağrılan məşhur I Qurultayın əsas təşkilatçılarından biri de Həsən Səbri Ayazov olur. 1917-ci il noyabrın 17-də Krimda ilk dəfə qadınlar da tam hüquqlu vətəndaş kimi iştirak etdiyi bir seçki keçirilir. Aralarında qadınlar da olan 76 deputat Baxçasarayda toplaşır.

Krim Müsəlmanları icra Komitə-

edə bilirsınız. "Həmşirərimə kitab" sərlövhəli məqalənizdə təqib edəcəyiniz məsələ-bəşəriyyə ilə "Tərbiyyə-ətfal" a dair elmlərində bəhs edəcəyini bildirmisiniz. Üxt həmşirəm! Ən ziyade əhəmiyyət veriləcək bir şey varsa, o da "tərbiyyət-ətfal" məsələsidir. Validilərimiz təlim və tərbiyyə-ətfal elminə haqqıyla öyrənirəsə, cocuqlar yeni istiqbalda həmiyyət-bəşəriyyəye xidmət edə biləcek hər dərəcədə tərbiye edirlər və bu sayədə həm cocuqlarının, həm də mənsub olduğu camətin istiqbalını təmin etmiş olur.

Artıq nəşrina başladığımız "İşig" təbrik ilə nisvani-islami, eşqəndirmeyinizi qəlbimin ən dərin duyguları ilə təmin edərəm, əziz və möhtərəm həşirəm. İrelidə vaxt bulduqca, ara-sıra qadınlığında tərbiyyə-ətfala dair məqalələr yazaram.

Xalqını oyatmaq üçün qəzətdən əvəzzız bir tribuna kimi istifadə edir, teatr tamaşaları vastəsile oxumaq bilməyen, yaxud azsavadlı insanlara təsir etmek istəyir. "Nədən bu hala qaldıq?" pyesini 1906-ci ilde Bakıdakı "Fiyuzat" jurnalında çap etdirir. Heç bir il keçmir ki, (1907-ci ilde (1324 h.) pyes Bakıda kitab şəkillərdə çap olunur, səhnəyə qoyulur. Bu, Həsən Səbri Ayazovun Bakıda çap olunan ilk kitabı deyildi. 1906-ci ilde "Üsüli-tədris və təlim-terbiye" adlı metodik bir əsər də çap olunmuşdu. Müəllif bu əsərdə dərs əsərləri və pedaqogika haqqında geniş məlumat vermiş, müəllimlərə 12 qaydə ilə dərs verməyi məsləhət görmüşdü. Hətta kitabın sonunda "Mektebin müəllimlərinə aid nizamnaməsi", "Mektebin şagirdlərə aid nizamnaməsi" adı ilə məktəb rejimi barədə təlimat verilmiş və kitaba təhsil müddəti 5 il olan məktəblər üçün program nümunəsi də əlavə etmişdi. II Dövlət Dumasına deputat seçilən istedadlı publisist, islahatçı görüşlərlə seçilen Rəşid Mediyyəv ana dilində bir qəzeti nəşrənə icazə alır. H.S.Ayazovun redaktorluğunu da İsmayılbəy Kaspıralı, məhz H.S.Ayazova etibar etmişdi. Ölüm ayağında İsmayılbəy Kaspıralının başı üzərində olan və onun son sözlərini Türk dünyasına çatdırıran da Həsən Səbri olmuşdu. 1917-ci ilin fevralında Rusiyani sarsıdan inqilab Krimdən da yan keçmir. Krimda azadlıqsevərlər ayağa qalırlar. Onlar müstəqil dövlətəri de qura bilirlər. 1917-ci il martın 26-de Krim Xalq Cumhuriyyəti elan edilir və Noman Çəlebi Cihanın rəhbərliyi ilə Krim Milli hökuməti qurulur. Krimda çağrılan məşhur I Qurultayın əsas təşkilatçılarından biri de Həsən Səbri Ayazov olur. 1917-ci il noyabrın 17-də Krimda ilk dəfə qadınlar da tam hüquqlu vətəndaş kimi iştirak etdiyi bir seçki keçirilir. Aralarında qadınlar da olan 76 deputat Baxçasarayda toplaşır.



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

si adından Noman Çəlebi Cihan onları salamlayır. Qurultayda Krim Xalq Cümhuriyyətinin Anayasasını (konstitusiyasını) hazırlamaq üçün komissiya ya Noman Çəlebi Cihan, Cəfer Se-yamət, Cəfer Ablay, H.S.Ayazov üzv seçilir. Onların hazırladığı Anaya geniş müzakirədən sonra de-kabrin 13-də qəbul olunur. Ölkədə parlamenti respublika yaradıldığı elan edilir. Həsən Səbri Ayazov yeni yaradılmış parlamente sər seçilir. Beynəlxalq vəziyyət olduqca mürekkeb id. Bir tərəfdən Ukrayna Radası qurultay iştirakçılara təbrik məktubu göndərir, o biri tərəfdən Krimi "tarixi torpaqları" kimi öz təribine qatmağa can atır. Sözdə proletar beynəmiləciliyindən, millətlərin öz mütqəddəratını təyin etməsindən, bərabərlikdən, qardaşlıqdan dəm vuran yeni yaranmış Sovet Rusiyası da düşmənləri olan çar generalları ilə eyni mövqədə dəyər: Krim-Tatar Qurultayını və hökumətini tanır. 1918-ci il yanvarın 26-da Qara dəniz matrosları gənc Krim hökumətini qan içində boğur. Vətənəni çətin durumdan qurtarmaq üçün H.S.Ayazov Krim dövlətinin temsilçisi kimi İstanbul gedir. Türkçülük ideoloqlarından biri kimi tanınan Həsən Səbri İstanbulda böyük hörmətlə qarşılır. O, Krimin müstəqilliyi ideyasına Osmanlı dövlətinin mənəvi-siyasi dəstək vermişine nail olur. Azərbaycan hökumətinin başçısı Məmmədəmin Rəsulzadə 1918-ci il avqustun 4-də Osmanlı paytaxtından Azərbaycan Nümayəndə Heyətinin başçısı, xərici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubunda da qələm və əqide

dostu H.S.Ayazovun İstanbula gəlmesi və diplomatik fəaliyyətə başlaması haqqında məlumat verilir. H.S.Ayazov 1917-ci ilin iyulun 27-də "Millet" qəzeti nəşrə başlayır. Qəzət 1918-ci il fevralın 1-dən Bakıda çıxır. Həmin il qəzeti 186 sayı çıxsa da, sonra uzun bir fasile yaranır. 1919-cu il avqustun 15-də "Millet" qəzeti bir sayı çıxır. Bu, qəzeti son sayı olur. Türk xalqlarıın latin əlifbasına keçməsi üçün yorulmadan çalışan, 1927-ci ilde keçirilən I və 1929-cu ilde keçirilən II Ümumkrim Dil Konfranslarında meruzeler edən Həsən Səbri 1927-ci ilde "Latin əlifbasına dair", "Oktjabr inqilabı və tatar münəvvərləri", 1928-ci ilde "Qiraet kitabı", "Meyus şairlərimiz" və başqa əsərlərini çap etdirir, "Yeni dünya", "Irəli", "Okub işləri" jurnallarına dilçiliyin müxtəlif sahələrindən bəhs edən məqalələr yazır, latin əlifbasıyla çap olunan "Kozaydin" jurnalına redaktorluq edir. V.Şekspirin "Otello" faciesini Haşimbəy Vəzirovla birlikdə tərcümə edən, müasirlərinin "Mədəniyyət məleyi" adlandırdığı H.S.Ayazov rus, Avropa yazıçılarının əsərlərini ana dilinə tərcümə edir. Azərbaycan teatrlarında tamaşa yapan əsərlər haqqında rusdilli metbuata məqalələr yazır. H.S.Ayazovu keçmişdəki ictimai-siyasi fəaliyyətinə görə, 1932-ci ilde Pedaqoji İnstítutdan işdən çıxarırlar. 1937-ci il aprelin 4-də 59 yaşlı vətənpərvər ədibi hebs edib, 1938-ci ilin aprelin 4-də gülləleyir.

Vahid Əmərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Anaların qorxulu yuxusu - limfa düyününün böyüməsi

Uşaqlarda limfa düyününin böyüməsi çox vaxt reaktiv, xoşxassəli böyümə olur. Bu barədə AZERTAC-a məlumat verən Caspian International Hospitalın pediatri Günay Rəsulova deyib: "Problem reaktiv, infeksiya, autoimmun, bədxassəli xəstəliklər (limfoma, leykoz, neyroblastoma, rabdomiosarkoma) səbəbindən yaranı bilər. Limfa düyününün böyüməsi (limfadenopatiya) varsa, bir sıra diqqət edilməsi gerekən məqamlar var. Buna onun harada yerləşməsi aiddir. Misal üçün supraklavikular (körpükük sümüyü üstü) yerləşirse bu, hər zaman təhlükəlidir. Müayinə özəlliyi - hərəkətli, ağrılı, üstü qızarmış infeksiya mənşəlidir, ağrısız, sərt, hərəkətsiz isə təhlükəli olma riski artır. Xəstəlik zamanı aparılması vacib müayinələr: qanın ümumi analizinin neticəsi, eritrosit, leykosit, trombosit aşağıdır, (pansitopeniya) bədxassəli leykosit sayı artışı, LDH, Ferritin, NSE (nonspesifik enolaz), afp, Bhcg artışı, EÇS yüksəkliyi, Periferik yaxma-blast hüceyrə artışı. İnsternal müayinələrdən isə ağıcyər grafisi, USM, qarın boşluğu kompüter tomoqrafiyası, MRT, maqnit rezonans, PPD testi, pişik cırmaqlaması xəstəliyi, böyümüş limfa vəzinin biopsiyası, körpüküstü böyümə isə birbaşa göstərir. Limfa düyününün böyüməsinə bədxassəlliliyi düşündürən elamətlər isə qaraciyər və dalağın böyüməsi, qızdırma, həddindən artıq tərləmə, çeki itirilməsi və s. aiddir.



"Nar" üçün prioritet hədəf
müştərilərin məmənunluğunu
və loyallığıdır



"Nar"-in yenilənmiş "Çünki, da-ha çoxuna layiqsən" şəhəri müştərilərə fərdi yanaşma və müştəri yönümlü brend strategiyasını aydın şəkildə eks etdirir. Müştəri məmənunluğunu və loyallığını "Nar" üçün prioritet hədəf olaraq qalır. "Azerfon"un Marketing üzrə direktoru Qəhman Kazımov fins.az portalına geniş müsahibəsində bunu deyib. Məqsəd müştərilərin ehtiyaclarını qarşılıqla, keyfiyyətli xidmətlər təklif etmək-lə onların gündəlik həyatlarında daha çox dəyər yaratmaq və etibarlı tərəfdəş olmaqdır. "Nar"-in məqsədlərindən biri müştəriyə fərdi yanaşmanı yüksək seviyyədə təmin etməkdir. Q.Kazımov müsahibə zamanı "Nar"-in eldə etdiyi nailiyyətlər barədə de ətraflı məlumat verib. İnternet istifadəçilərinin sayı bu ilin 3 rübündə 29% artıb. Bu həm lokal, həm də qlobal bazarlarla müqayisədə yüksək nəticədir. Bundan başqa, 4G istifadəçilərinin sayı 300 min keçib. Bu isə 2.1 milyon müştəri bazası olan operator üçün yüksək nəticədir. Bundan başqa, Q.Kazımov məlumat verib ki, "Nar" müştəri məmənunluğunu sahəsində də böyük nailiyyət əldə edib. Müştəri məmənunluğunu göstəriciləri bu ilin ikinci rübündə, keçən ilə müqayisədə 35% artıb.

"Azerfon"un Marketing üzrə direktoru "Nar"-in gələcək planları barədə də məlumat verib. "Full" paketlərinə bənzər paket təklifi-nin say və çeşidinin artması gözlənilir. Gələcəkdə innovasiya sahəsində bir sıra yeniliklər olacaq. Bunlardan biri, mobil maliyyə sahəsində olacaq yeniliklərdir. Müştərilərə elektron balans və elektron nəzarət, yeni rəqəmsal nəzarət xidmətlərindən yararlanmaq imkanı veriləcək.

Qəhman Kazımovun fins.az portalına müsahibəsində "Nar"-in brendində və şəhərində dəyişiklik etməsinin məqsədi, müştərilərə vədleri, yenilənmiş brenddən abunəçilərin gözləntiləri, eyni zamanda rəqəbat mühitində "Nar"-in bazaradakı mövqeyi, güclü tərəfləri, "Nar"-in gələcək planları və hədəfləri barədə ətraflı məlumat əldə etmək olar. Müsahibənin tam mətni ilə aşağıdakı keçid vasitəsilə təqdim olmaq olar: <http://fins.az/musahibe/960767/nar-uchun-esas-prioritet-musteri-memnunlugu-ve-loyalligidi.html>

Elan

ADPU-nun I kurs tələbəsi Nəsənli Nəzakət Şükür qızının adına verilmiş Təhsildə psixoloji xidmət ixtisası üzrə magistr tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat-informatika ixtisası üzrə Sabah qrupları fakültəsinin II kurs tələbəsi Ağayeva Leyla İbrahim qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müaviləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Ses

Son sahifə

31 oktyabr

Ronaldu "Instagram"da ən populyar insandır

"Y" uventus" klubunun və Portuqaliya yığmasının hücumcusu Kristianu Ronaldo "Instagram"da ən populyar insan hesab olunur. AZERTAC xəbər verir ki, futbolçunun sosial şəbəkədəki sahifəsində 144 milyon 200 mindən çox insan qeydiyyatdan keçib. Ronaldo bu göstəriciyə görə müğənni Selena Qomesi (144 milyon izleyici) üstələyib.



Katrıldaq ki, bu yay 33 yaşlı forward 117 milyon avro müqabılində Madridin "Real" klubundan "Yupiter"a keçib. İtalyan klubunun tərkibində oynadığı 12 matçda 0, 7 qolun və qolla nəticələnən 5 ötürmənin müəllifidir.



"Beşiktaş" alman qapıcıını "Liverpul" a geri qaytarır

"B" eşiktaş" yayda "Liverpul"dan 2 illik icarəyə götürdüyü Loris Kariusun çıxışından razı deyil. SIA-nın xarici mətbuatı istinadən verdiyi məlumatına görə, İstanbul təmsilçisi alman qolkiperi vaxtından önce "qırmızılar" a qaytarmaq isteyir. Əvəzində, "Beşiktaş" "Liverpul"dan Divok Oricini icarəyə götürmək isteyir. "Qırmızılar" isə belçikalı forwardi birdəfəlik satmayı düşünür. Qeyd edək ki, 25 yaşlı Karius 2016-ci ildə "Maynts"dan "Liverpul" a 7,5 milyon avro qarşılığında keçib.



Tərlan Əhmədov "Keşlə"nin baş məşqçisi təyin edilib

"K" esle"nin yeni baş məşqçisi müəyyənləşib. SIA-nın məlumatına görə, bu vəzifəyə Tərlan Əhmədov təyin edilib. Onunla 2018/2019 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Qeyd edək ki, "Keşlə" uğursuz nəticələr səbəbi ilə baş məşqçi Mladen Mišinković dünən istefaya göndərib.

Lopeteqi: "Mövsümün qalan hissəsində komandaya uğurlar arzulayıram"



Xulen Lopeteqi "Real"da baş məşqçi vəzifəsindən istefaya göndərildikdən sonra ilk açıqlamasını verib. SIA-nın məlumatına görə, o deyib: "Mənə verilmiş bu imkan görə klubu təşəkkür edirəm. Oyunçulara, klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Əlbəttə, azarkeşlərə də dəstəylərinə görə minnətdaram. Mövsümün qalan hissəsində komandaya uğurlar arzulayıram". Qeyd edək ki, komandanın bu mövsüm uğursuz çıxışı səbəbindən Lopeteqi istefaya göndərilib.

"Tottenham" 22 yaşlı futbolçu ilə müqaviləni yeniləyib



İngilterənin "Tottenham" futbol klubu yarımmüdafiaçı Dele Alli ilə müqaviləni yeniləyib. İngilis klubun resmi saytında yer alan məlumatına görə, 22 yaşlı futbolcu ilə yeni müqavilə 2024-cü ilədək nəzərdə tutulub.

Alli "Tottenham"da 2015-ci ildə 6,63 milyon avro müqabılində "Milton-Kins Dons" klubundan keçib. Yarımmüdafiaçı Hotspur təmsilçisinin heyətində 153 oyuna çıxıb və 48 qol vurub. Yayda Alli İngiltərə millisinin heyətində Rusiyada təşkil olunan dünya çempionatında dördüncü olub. Mundialda 4 oyuna çıxan futbolcu 1 qol vurub. Ümumilikdə İngiltərə yığmasında 31 oyun keçirən futbolcu 3 dəfə fərqlənib. Qeyd edək ki, "Tottenham" İngiltərə Premyer Liqasında 10 turdan sonra beşinci pillədə qərarlaşıb.

